



Bu bir xalq qəzetidi

ƏDALƏT

Daha 53 Vətən müharibəsi iştirakçısı polisə qəbul olunub



Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında siravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

DİN-dən Adalet.az-a verilən məlumata görə, nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.

Sıra baxışında kütləvi informasiya vasitələrində, o cümlədən Daxili İşlər Nazirliyinin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrdə verilmiş elana uyğun olaraq Nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 193 nəfər seçilməli və növbəti mərhələsinə buraxılıb ki, onlardan da 53 nəfəri Vətən müharibəsinin iştirakçısı olub.

Nazir daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə fəaliyyətlərində uğurlar arzulayıb və tövsiyələrini verib.

Çavuşoğlu: "Bəzi ölkələrdə ərzaq böhranı başlayıb"



Ukrayna ətrafındakı vəziyyət dünyanı ərzaq böhranı riski ilə qarşı-qarşıya qoyub, bəzi ölkələrdə bu proses artıq başlayıb.

Adalet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Əvvəllər Yaxın Şərqdəki münafiqlərdən danışırıqsa, indi bu, Avropanın mərkəzindədir. Bir tərəfdən insan dramları, digər tərəfdən enerji qiymətlərinin artması. Dünya ərzaq böhranı riski ilə üz-üzədə. Bəzi ölkələrdə bu proses artıq başlayıb, aclıqla üzlaşmə riski var", - Çavuşoğlu Eskişehirdəki Osmangazi Universitetində tələbələr qarşısında çıxış edərkən deyib.

İyun ayında bayramlarla əlaqədar qeyri-ış günləri məlum oldu

İyun ayında bayramlarla əlaqədar qeyri-ış günləri məlum olub.

Adalet.az xəbər verir ki, iyunun 15-i Azərbaycan xalqının Milli Qurtuluş Günü, iyun ayının 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür.

İyunun 26-sı bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 27 iyun qeyri-ış günü olacaq.

Beləliklə, iyunun ayının 15-i və 27-si bayramlarla əlaqədar qeyri-ış günlüdür.

Ermonistan tərəfi dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışır

İyunun 2-si axşam saatlarından iyunun 3-ü gecə saatlarındakı Ermonistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Başarkeçər rayonunun Yuxarı və Aşağı Şorca yaşayış məntəqələrini istiqamətindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zaylık və Yellicə yaşayış məntəqələrini istiqamətində yerləşən mövqelərini qumbaraatan və iri çaplı silahlardan da istifadə etməklə növbəti dəfə ата-şə tutub.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, ordumuzun bölmələri tərəfindən dərhal cavab tədbirləri görüldü. Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur. "Hazırda bütün istiqamətlərdə vəziyyət bölmələrimizin tam nəzarəti altındadır. Ermonistan tərəfi öz ictimaiyyətinin diqqətini daxilə dəvət edərək dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışır. Bildiririk ki, qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - deyərək məlumatda qeyd olunub.

Vasif Talıbov onları təltif etdi



Naxçıvanda 3 nəfər "Rəşadətli əməyə görə" nişanı ilə təltif edilib.

Adalet.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talibov sərəncam imzalayıb.

Sərəncamla, Həsənov Elmar Əbülfəz oğlu, Məmmədov Elmir Əhliman oğlu və Sadiqov Elməddin Kamil oğlu Naxçıvan Muxtar Respublikasında müli əvəzləri sahəsində səmərəli fəaliyyətlərinə görə "Rəşadətli əməyə görə" nişanı ilə təltif ediliblər.

Azərbaycan sərhədini pozmağa cəhd edən şəxslər saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində fəaliyyətlər davam etdirilir.

DSX-dən Adalet.az-a bildirilib ki, may ayının 31-də saat 03:10 radələrində Ağstafa rayonunun Sadiqlı kəndi ərazisində yerləşən sərhəd zəstəvasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbaycan Respublikasının Gürcüstan istiqamətində dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, sərhəd zəstəvası dərhal "Silaha" komandası ilə qaldırılmış, ərazi qapadılmışdır.

Hayata keçirilmiş tədbirlər nəticəsində dövlət sərhədini pozmağa cəhd göstərən 5-i azyaşlı olmaqla, 6 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılmışdır. Araşdırma zamanı onların Gürcüstan ərazisində dölənmə məqsədilə dövlət sərhədindən qanunsuz keçməyə cəhd göstərdikləri müəyyən edilmişdir.

Ötən müddətdə bu kateqoriyadan olan şəxslər barəsində dövlət sərhədinin qanunsuz olaraq keçmələrinə görə cinayət işi başlanılaraq ibtidai istintaq aparılmış, azyaşlılar aidiyyəti üzrə icra hakimiyyətləri yanına yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyaya və ya komissiyanın iştirakı ilə müvafiq aktla valideynlərinə təhvil verilmişdir. Dövlət sərhədinin qanunsuz keçilməsinin cinayət tərkibli əməl olması, uşaq əməyinin istismarı və azyaşlıların avaraçılığa cəlb edilməsinə görə hüquqi məsuliyyət daşımaları, eləcə də azyaşlı uşaqların gecə vaxtı, vəhşi heyvanların olduğu ərazilərdə keçirilməsinin onların həyatlarına təhlükə, emosional-psixoloji durumlarına sarsıntı olması barədə valideynlərlə dafələrlə izahedici söhbətlərin aparılmasına baxmayaraq, bu kimi cəhdlərin təkrarən baş verməsi müşahidə olunur.

Dövlət Sərhəd Xidməti tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə bu kateqoriyadan olan şəxslər pozucularının dövlət sərhədini pozma cəhdlərinin qarşısının alınması üzrə tədbirlər davam etdirilir.



Bu bir xalq qəzetidi



ƏDALƏT

www.adalet.az

Türkiyə Litvaya "Bayraktar" satacaq



Türkiyənin Litvaya "Bayraktar TB2" zərbə pilotsuz uçuş aparatları (PUA) satması ilə bağlı razılıq əldə olub.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, iki ölkənin nümayəndələri Ankarada bir araya gəliblər və Litvaya "Bayraktar TB2" zərbə PUA-ları satmağa icazə verən sənədi imzalayıblar. Türkiyə silahlarının öldü edilməsinə dair niyyət protokolu müdafiə nazirinin müavini Vilüs Semeşko və Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir imzalayıblar.

Qurucusu: Adil Minbaşıyev

Gündəlik hüquq qəzeti

Qəzet 1990-cı ilin iyulundan çıxır

№ 26 (5963) 4 iyun 2022-ci il

Qiyməti 30 qəpik

Milli Məclisin növbədənənar sessiyası keçiriləcək

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova 77 deputatın tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2022-ci il iyunun 1-dən Azərbaycan Respublikası Milli Məclisinin növbədənənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin Adalet.az-a verilən məlumatına görə, sərəncamda bildirilir ki, növbədənənar sessiyasının gündəliyinə daxil edilmiş məsələlər bitdikdən sonra Milli Məclisin növbədənənar sessiyası işini bitirmiş hesab edilir.



Türkiyənin "Hürkuş" təlim təyyarəsi Azərbaycana təklif olunub

Türkiyənin hərbi təlim və yüngül qırıcı təyyarəsi "Hürkuş" Azərbaycana təklif olunub.

Adalet.az-ın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, "Türk Havaçılıq və Kosmik Sənaye" şirkətinin (TUSAŞ) baş direktoru Temel Kotil bildirib ki, "Hürkuş"-un ixracatına başlayıblar, bu il üçün sifarişləri var.

"Hürkuş" təlim təyyarəsinin bir çox üstün xüsusiyyətləri olduğunu vurğulayan TUSAŞ baş direktoru deyib ki, Azərbaycanın da bu təlim təyyarəsini almasını istəyirlər: "Azərbaycanın hələlik sifariş yoxdur, ancaq olmasını gözləyirik. Belə sifariş olsa, çox yaxşı olar. Bizə sifariş verənlərə tək təlim təyyarəsi vermirik, eyni zamanda onlar üçün bu sahədə mütəxəssislər yetişdiririk. Məsələn, Nigeriya üçün belə mütəxəssislər yetişdiririk, bununla bağlı həmin ölkədə ofis açmışıq".



Türkiyə Suriyada xüsusi əməliyyata başlayıb

Türkiyə Suriyada xüsusi əməliyyata başlayıb. Bu barədə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bəyan edib. O, Türkiyənin Suriyada 30 kilometrlik "təhlükəsizlik zonası" yaratmaq planlarını açıqlayıb. "(Suriya) 30 kilometr dərinlikdə təhlükəsiz zona yaratmaq qərarımızın yeni mərhələsinə qədəm qoyuruq. Menbiç və Tel-Rifaf şəhərlərini terrorçulardan təmizləyirik", - deyərək bildirib.

Polis şöbəsində döyülərək öldürüldüyü deyilən şəxslə bağlı iddialara rəsmi cavab

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Yarımlı rayon sakini Rövşən Əliyev iyunun 1-də saxlanıldıqdan sonra həkimlərin sayına baxmayaraq, ürək tutmasından vəfat edib.

Bununla bağlı DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib: "Ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış olub. İlk xarici müayinə zamanı meyit üzərində həyat üçün təhlükəli olan hər hansı zədələnmələr müşahidə olunmayıb. Lakin bu gün bəzi sosial şəbəkə istifadəçiləri mərhumun fotosunu yayaraq guya onun fiziki işğencələr nəticəsində öldüyünü iddia edirlər. Bununla əlaqədar bildirməyə, ölüm şəxsinin meyiti üzərində olan xəsarətlər döyülmə əlaməti deyil. Həyat üçün təhlükəli olan zədələnmələr bədən xəsarəti, xəstəlik və ya patoloji vəziyyət halında ola bilər. Məsələn olaraq, yayılan fotolardan aydın görünür ki, meyit üzərində həyat üçün təhlükəli olan xəsarətlər yoxdur, yəni bu, ölümə səbəb olan hal deyil. Faktla əlaqədar hazırda Baş Prokurorluqda cinayət işi qaldırılıb, istintaq tədbirləri davam etdirilir".



Rusiyadan ABŞ və Ukraynaya xəbərdarlıq



Rusiya Prezidentinin sözcüsü Dmiri Peskov Ukrayna və ABŞ-a xəbərdarlıq edib.

Adalet.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.

"Ukraynanın xarici silahlardan istifadə etmək cəhdləri vəziyyəti xeyli pisləşdirəcək. Bu, tamamilə arzuolunmaz ssenariyadır. Ukrayna ən müasir silahlarla təmin edilir. Mən bu silahların bizim ərazimizə qarşı istifadəsinin hansı nəticələrə səbəb olacağından danışmaq istəmirəm. Bu, durumu əhəmiyyətli dərəcədə əlverişsiz istiqamətə doğru dəyişəcək", - o deyib.

D.Peskov bildirib ki, Qərbin daha müasir silahların Kiyevə tədarüki Ukraynanın durumunu daha da ağırlaşdıracaq, lakin Rusiyanın xüsusi əməliyyatına təsir etməyəcək.

Bakıda hosteldə əcnəbinin başına oyun açdılar

Bakıda hosteldə əcnəbi vətəndaşın çantasından 6 min dollar oğurlanıb.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə rayon ərazisindəki hostellərin birində əcnəbi vətəndaşın çantasından 6 000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətmiş şəxslərin bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olmuş O.Abdullayev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

Ata 35 yaşlı qızını öldürdü



İyunun 3-ü saat 12 radələrində Abşeron rayon sakini 1987-ci il təvəllüdü Jale Davudovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan Adalet.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin atası 1964-cü il təvəllüdü İltixar Davudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Jale Davudovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İltixar Davudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qırğızistan-Tacikistan sərhədində gərginlik

Qırğızistan və Tacikistan sərhədində atışma olub, tacik hərbiçiləri miniatürlərdən istifadə ediblər.

Bu barədə Qırğızistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidmətindən bildirilib. Məlumatla görə, tacik hərbiçiləri qeyri-qanuni olaraq şərti sərhəd xəttini keçərək Qırğızistanın Batken rayonunun Bulakbaşı ərazisinə daxil olublar. Qırğız hərbiçiləri onlardan ərazini tərk etmək tələblərinə isə qarşı tərəf məhəl qoymayıb və atəş açıb. Nəticədə atışma başlayıb. İlk məlumata görə, Qırğızistan tərəfindən ölen və ya xəsarət alan yoxdur.

Tərəflər arasında telefon danışıqları aparılıb, lakin əldə olunan razılıqlara baxmayaraq, atışma davam edib. Məlumatda o da bildirilir ki, Tacikistan tərəfi sərhəd xəttinə ağır hərbi texnika cəlb edib. Tacikistan hökuməti insidentlə bağlı hələlik şərh verməyib.



Azov dənizində balıq və delfinlərin kütləvi ölümü başladı

Azov dənizinin sularında balıq və delfinlərin kütləvi ölümü qeydə alınıb. Temperatur və mövsüm nəzərə alınırsa, bu vəziyyət suda xəstəliyin əlaməti ola bilər.

Bu barədə Mariupol merinin müşaviri Petr Andryuşşenko öz "Telegram" kanalında bildirib. Onun sözlərinə görə, Azov dənizində balıqların kütləvi ölümü iyulda anomali istilər zamanı tez-tez baş verir, lakin iyunun əvvəli üçün bu vəziyyət xarakterik deyil. Bu baxımdan Andryuşşenko hesab edir ki, dənizdəki vəziyyət, temperatur da nəzərə alınaraq, suda xəstəliyin göstəricisi ola bilər.

Aqil ABBAS aqilabbas@rambler.ru

QOY HƏMİŞƏ GÜNƏŞ OLSUN!

Uşaq vaxtı ən sevdiyim məhni idi, özü də uşaqlar oxuyardı. Amma rus dilində.

Qoy həmişə günəş olsun, Qoy həmişə səma olsun, Qoy həmişə anam olsun, Mən də olum həmişə...

İndi çoxdandı bu məhniyi eşitməyə. Heç deyən ruslar da oxumur. Görünür hiss ediblər ki, bu məhni elə uşaqların arzusu olaraq qalıb.

Qoy həmişə günəş olsun! Günəş olub, amma uşaqları qızdırma bilməyib. Günəşin qabağımı kəsiblər uşaqlara bu məhniyi oxudular.

Qırıcı təyyarələrlə, bombardmançı təyyarələrlə, uzaqyuran raketlərlə, "Qrad"larla, "İsgəndər"lərlə, day nə bilim hansı şeytan əməllərlə. Məmməd Arızın sözləri ilə desək, günəşi uşaqlardan oğurlayıblar.

Qoy həmişə səma olsun!

Bax: səh.2

Bir gün bir restorana kişi gəlir. Qarsona deyir: "Bəs sizin soyuq çayınız var? Qarson deyir: yox."

Kişi çıxır gedir. Hər gün bu hadisə 4-5 dəfə təkrar olur. Axırı qarson bezi restoran sahibinə məsələni danışır. O da deyir:

günün lətifəsi

ki, çayı qoy demlənsin, sonra qoy soyuducuya, gələndə o kişiye ver içsin.

Qarson belə də edir. Elə həmin gün kişi gəlir, deyir: bala soyuq çayın var?

Qarson yekə-yekə deyir: "Kişi deyir: on da qoy isinsin, gətir içək."

Mərkəzi Bankın bu səlahiyyəti Nazirlər Kabinetinə verilib



Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyəti əzəldilib.

Bu barədə məlumat Prezident İlham Əliyevin müvafiq fərməninə əksini tapıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının İqtisadi Şurası fəaliyyətinin təşkil məqsədilə yaradılan Şuranın Katibliyinin funksiyasının həyata keçirilməsi Nazirlər Kabinetinə həvalə olunub. Nazirlər Kabineti Şuranın Katibliyinin tərkibini müəyyən edəcək.

Bu vaxta qədər həmin səlahiyyətlər Mərkəzi Bankda idi.

Bayden İlham Əliyevə məktub göndərdi

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Adələt.az xəbər verir ki, məktubda deyilir: "Azərbaycan Respublikasının Prezidenti Zati-əliləri cənab İlham Əliyevə Hörmətli cənab Prezident.

Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, iktirafı ticarət və səmərəliliyin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq. Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin ev sahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanı sadıq tərəfdaş olmağa davam edir.

Bütün dünyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm döndür nöqtəsini yasaq etdiyiniz bir dövrdə biz həm də təmiz enerjiyə keçidə bağlı uzunmüddətli öhdəliklərimizi təmin etmək məqsədilə zaruri investisiya və dəyişikliklər edirik. Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şəxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynayır. Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətli malikdir. Eyni zamanda, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacaq təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır.

Mən Azərbaycanın tam potensialına nail olunması, o cümlədən şəxələndirilməsi iqtisadiyyatın təşviqi, bərpə olunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə global məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabətliyin möhkəmləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində Sizin davamlı addımlarınızı əlverişli hesab edirəm. Amerika Birləşmiş Ştatları bizim davamlı tərəfdaşlıq və əməkdaşlığımıza sadıqdır."

İsrail lideri Prezident İlham Əliyevi təbrik edib

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir: "Hörmətli cənab Prezident, Azərbaycanın Müstəqillik Günü münasibətilə İsrail Dövləti və xalqı adından ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Bu şəfəfli bayram günündə Sizə və Azərbaycan xalqına möhkəm cansəhəliyi, sülh və firavanlıq arzulayıram.

Ötən həftə baş tutan səmimi və səmərəli söhbətimizdən çox sevindim. Bu cür təmaslar əlaqələrimizin sıxlığına və inkişaf etdiyini göstərir. Firsətdən istifadə edərək, müzakirələrimizi davam etdirərkən üçün Sizi rəsmi olaraq İsrailə səfərə dəvət etmək istədim. Sizi İsraildə qəbul etmək əsl şərəf olardı. Ümid edirəm ki, belə bir səfər İsraildə səfərinizin açılması üçün də bir fürsət ola bilər.

Ölkələrimiz xalqlarımız arasında sıx əlaqələrə əsaslanan tarixi tələmlə malikdir. Azərbaycan sabitlik əsədində və ətşlər boyu yəhudi xalqı üçün isti, qonaqpərvər və təhlükəsiz bir ev olmuşdur.

Burada, İsraildə Azərbaycan əsilli vətəndaşlar cəmiyyətimizə böyük töhfələr verirlər və onlar milli rəngarəngliyimizin mühüm hissəsidir. Bu iki icma xalqlarımız arasında canlı körpü rolunu oynayır, iktirafı əlaqələrimizi daha da gücləndirir.

Müstəqillik Günü münasibətilə Sizə bir daha təbriklərimi çatdırıram. Xalqlarımızın qeyd edəcəkləri əlamətlər gününün yaradacağı fürsətləri səbirsizliklə gözləyirəm."

Cahit Bağçı: "Kəlbəcərə səfər etmək arzusunun həyata keçməsindən şadam"

"Kəlbəcərə səfər etmək mənim çoxdankı arzumd idi. Belə bir imkan yaratdığına görə, Azərbaycan Prezidentinin minnətdarlığımı bildirirəm".

Adələt.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə bildirib. "Başqa ərazilərdə olduğu kimi, Kəlbəcərə də valdalizm və dağıntıların şahidi olmuşduq. Tuneldəki qətləmlər xüsusilə təsir etdi.

Çoxları bu faciə barədə məlumatsızdır. Allaha şükür ki, burada Azərbaycanın üçrəngli bayrağı dalğalanır", - o deyib. Türkiyəli səfir məcburi köçkünlərin tezliklə Kəlbəcərə qaçıdacağına ümidvar olduğunu söyləyib.

Xatırladığı ki, Azərbaycan akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Kəlbəcər rayonuna səfəri başlayıb. Səfərə 50-dən çox ölkə və 10 beynəlxalq təşkilatı təmsil edən 80-dən çox diplomat və hərbi atəşə iştirak edir.

İlham Əliyev: "Azərbaycan etibarlı tərəfdaşdır"

Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin 1 iyun tarixində rəsmi açılış mərasimi keçirilib. Sərgidə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə səmərəli yətişib, daxili bazarı tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. "Xəzər Neft və Qaz Sərgisi təşkilatlarının rolu həqiqətən çox vacib idi ki, diqqəti və səmərəliliyi cəlb etmək mümkün olsun. Bu konfransın keçirilməsi ilk ildən etibarən Azərbaycanın özünün dünyaya açıq olduğunu elan etdi.

Ötən əsrin sonunda Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı baş tutdu. Bunun sayəsində Azərbaycan ixracına başlaya bildi və bir çox ölkələrin tələbatlarını təmin etdi. Eyni zamanda, ölkəmiz tərəfdaşlara birgə qaz yataqlarının, xüsusən də dünyada ən iri qaz yataqlarından biri sayılan "Şahdəniz" yatağının kəşfiyyatına başladı. 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatdı. Bakı-Tbilisi-Ceyhan və Azərbaycanın bütün digər enerjinin nəql olunmasına infrastrukturunu hər hansı fəsilə olmadan istismar edilir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı."

Prəzident qeyd etdi ki, Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir. Cənub Qaz Dəhlizi fəhlələrilə bələgəyimiz layihədir. Layihə "Şahdəniz" qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Cəmi bir il beş aydır ki, Azərbaycan həmin tamamilə yeni müasir infrastrukturadan öz qaz ehtiyatlarını nəqlində istifadə edir. Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq. "Cənub Qaz Dəhlizinin icrası zaman Azərbaycan boru kəməri ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq əlaqələri qurub. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının hər ilin fevralında Bakıda keçirilən illik



toplantısı həmin komanda işinin bariz nümunəsidir. Bu il fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısı keçirildi zaman bəlli oldu ki, planlarımızın ən böyük hissəsi artıq icra olunub və Cənub Qaz Dəhlizi artıq işləyir". İlham Əliyev çıxışı zamanı bildirdi ki, Azərbaycan qazına olan tələbat sürətlə artır. Potensial istehlakçılar anlamalıdır ki, bir il ərzində qazı böyük həcmə də çatdırmaq mümkün deyil. Bunun üçün bəzə müqavilələr lazımdır. Biz danışıqlara başlamalı və onları sürətləndirməliyik. Biz ənənəvi tərəfdaşlar və səmərəli, eləcə də enerji şirkətləri ilə çalışmalıyıq ki, hasilat artсын. Həmçinin biz mövcud qurğuları genişləndirməliyik. "Birləşmiş Ştatlar və Birləşmiş Krallıq Azərbaycanın enerji siyasətini hər zaman dəstəkləyib. Böyük dəstəkəmətinə əlavə olaraq, enerji şirkətləri ilə əməkdaşlıq etmişlər. İlham Əliyev Xəzər dənizinin nəhəng potensialı olduğunu qeyd edərək bildirdi ki, Xəzər dənizinin Azərbaycan sektorunun potensialı 150 min meqavat təşkil edir.

"İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçın potensial 9-10 min meqavat təşkil edir. Burada ilk növbədə külək və günəş enerjisində istifadə ediləcək. Bu gün artıq Azərbaycan digər ölkələr üçün

vacib tranzit imkanlarını təqdim edir. Bu potensialdan da maksimum dərəcədə istifadə oluna bilər. Təəssüf ki, bu gündək bu potensialdan tam istifadə edilməyib. Azərbaycanın mühüm tranzit ölkəsi qismində potensialı təchizatçılar tərəfindən düzgün qiymətləndirilməmişdir.

Azərbaycanın şəxələndirilmiş ixrac marşrutları var. Müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəməri mövcuddur. Elektrik enerjisi xətləri gəldikdə isə Azərbaycan 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edir və Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırır.

SOCAR və BP strateji tərəfdaşdır. Azərbaycan üçün neft və qaz sahəsində BP strateji tərəfdaş və aparıcı investördür. Hazırda SOCAR və BP azad olunan Çəbrayıl rayonunda 200 meqavattan artıq gücə malik enerji stansiyasının inşaatı müzakirə edilir.

Azərbaycan Respublikasının Prezidenti enerji layihələrinin daxili inkişafımıza üçün də çox əhəmiyyətli olduğunu bildirdi: "Enerji amili, enerji diplomatiası və bütün layihələr ölkəmizin iqtisadi potensialını gücləndirir. Neft-qaz sektorundan əldə edilən gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldir. Bu il ümumi daxili məhsul 7.2 faiz artıb. Qeyri-neft sektorunda artım 11.5 faiz, qeyri-neft sənayesində artım 15 faizdən artıq olub.

Xərici borcumuzun aşağı səviyyədə olması - ümumi daxili məhsulun yalnız 12.5 faizini təşkil etməsi müntəb iqtisadi şərait yaradır. Azərbaycanın xarici borcunun ümumi daxili məhsulun 10 faiz səviyyəsində salmaq niyyətindəyik."

Hazırladı: Məhrəban Cəfərova

10 generalı öldürülən, 1 generalı isə itən Rusiya ordusu: İtkilərin qorxunc siyahısı

Əvvəlcə Rusiyanın Ukraynaya hücumlarında nələ itirdiyini sizə çatdırım ki, Rusiyanın itki miqyasının nə qorxunc olduğunu dəqiqləşdirə bilərsiniz. Deməli Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında yayılan məlumata görə, müharibənin 97-ci günü Rusiya ordusu əsaslı şəkildə uğursuzluğa uğrayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 30 500 hərbi, 1358 ədəd tank, 3302 ədəd zirehli döyüş maşını, 649 ədəd artilleriya sistemi, 207 ədəd RYAS (reaktiv yayılma sistemi), 93 hava hücumundan müdafiə sistemi, 208 ədəd hərbi toyoyar, 174 ədəd helikopter, 2275 ədəd avtomobil texnikası, 13 ədəd gəmi/kateqer, 76 ədəd yanacaq sistemi, 515 ədəd PUA, 48 ədəd xüsusi texnika, 120 qanadlı raket itirib.

Adələt.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Ukraynaya hücum etdikdən 10 generalın müharibədə həyatını itirib. Arşadın məlumatına görə bunlar: General-mayor Maqomed Tuşayev general-mayor Vitali Gerasiyov, General-mayor Andrey Koles-

nikov, general-mayor Andrey Suxovetski, general-mayor Kanamat Bataşev, general-mayor Andrey Simonov, general-mayor Oleg Mityayev, general-mayor Vladimir Frolov, general-leytenant Andrey Mordviçev, general-leytenant Yakov Rezantsevdir.

Bir generalın bir ordu üçün nə qədər əhəmiyyətli kəsb etdiyini bildirmək üçün bu məlumatı nəzərinizə çatdırıram: General-polkovnikdən sonra və marşala qədər quru və hava qüvvələrində yüksək rütbəli zabitlərə verən hərbi rütbədir. Donanmadakı ekvivalenti "admiral"dır. Müraçiat edərkən yalnız general-leytenantla

qalıb gələn generala verən rütbədir.

Bununla birlikdə, hərbi vəzifələrdən əlavə təşkilat vəzifələrə təyinatlarla əlaqədar olaraq hər Brıqadır bir briqada komandiri və ya hər general-mayor bir diviziya komandiri deyildir. Məsələn, Baş Qərargahın Rəhbəri İdarəsi Qərargahın rəhbəri kimi fəaliyyət göstərən bir general-mayor tabe olan diviziya yoxdur.

Ən az 25 illik hərbi xidmətin sonunda general olmaq mümkün olduğunu düşünsək o zaman belə çıxır ki, Rusiya ordusu sözün həqiqi mənasında böyük itkilərə qarşı qarsıyadı.

Qeyd edək ki, hazırda dünya mediasında Rusiyanın Ukraynadakı əməliyyatlarının komandiri, "Holob qossabı" ləqəbli general Aleksandr Dvornikov yoxa çıxmış gündəm olub.

General Aleksandr Dvornikovu dünya ictimaiyyəti Ukraynada 52 nəfərin öldüyü qanlı Kramatorsk hücumunun əmrini verməsi ilə tanıdı.

Əntiqə Rəşid

Consondan Putinə növbəti gözdağı



Danılmaz faktıdır ki, Böyük Britaniya hökuməti Ukraynaya hərbi, iqtisadi və humanitar kömək edən ölkələrin öndüyüdür. B. Britaniya hökumətinin həmin dəstəklərdən ən gənəmi olanlarının bir neçəsini sizə xatırladıq: 1. Ukraynaya dəstək olaraq Böyük Britaniyanın Hərbi-Dəniz Donanmasının eskadriya gəmisi və sualtı fregat gəmisi may ayında Qara dənizə daxil oldu. 2. Britaniya Ukraynaya 300 milyon funt-sterling dəyərində əlavə hərbi yardım göndərib. Buna elektron avadanlıqlar, GPS və gecə görmə cihazları daxildir. 3. Böyük Britaniya yüksək sürətli "Starstreak"ləri Ukraynaya təhvil verib. Bu sistemlər Ukrayna qüvvələrinə imkan verir və 5 km-ə qədər yüksəklikdəki hava hədəflərini vura bilir" 4. Britaniya Ukraynaya də-

stək üçün 5 milyon funt sterling köçürüb. Rusiya ilə müharibə başlayandan hərbi xarici xeyriyyəçilərdən xarici valyutada bir ödənişdə Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün köçürülən ən böyük məbləğdir.

5. Böyük Britaniyadan Ukraynaya 6 min raket və 25 milyon funt sterling, daha sonra 1,3 milyon avro (1,6 milyard dollar) göndərdi.

Böyük Britaniyanın Ukraynaya yardımının siyahısını uzatmaq da olardı. Amma Böyük Britaniyanın Baş naziri Boris Consonun Ukraynaya gəlməsi bu ölkəyə də tədricən və asta-asta da olsa, nəzarətə keçməyə təhvil verilib. Bu sistemlər və digər silahlar göndərib.

Britaniya hökuməti indiyədək Ukraynaya tank əleyhinə raketlər, hava hücumundan müdafiə sistemləri və digər silahlar göndərib. Qeyd edək ki, bir neçə gün əvvəl Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynada son vəzifələri şərhləyərək, açıqlayıb ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada tədricən və asta-asta da olsa, nəzarətə keçməyə təhvil verilib. Bu sistemlər və digər silahlar göndərib.

Əntiqə Rəşid

Aqil ABBAS

QOY HƏMIŞƏ GÜNƏŞ OLSUN!

Uşaq vaxtı ən sevdiyim mahnı idi, özü də uşaqlar oxuyardı. Amma rus dilində.

Qoy həmişə günəş olsun, Qoy həmişə səma olsun, Qoy həmişə anam olsun, Mən də olum həmişə...



İndi çoxdandı bu mahnıni eşitməmişəm. Heç deyərsən ruslar da oxuyur. Görünür hiss edəbilir ki, bu mahnı elə uşaqların arzusu olaraq qalıb.

Qoy həmişə günəş olsun! Günəş olub, amma uşaqları qızdırma bilməyib. Günəşin qabağında kəşiblər uşaqlara bu mahnıni oxudular. Ürəci tıynırlar, bombardımançı tıynırlar, uzaqyürən raketlər, "Qrad"larla, "İsgəndər"lərlə, day nə bilim hansı şeytan əmrlərlə. Məmməd Arzın sözləri ilə desək, günəşi uşaqlardan oğurlayıblar.

Qoy həmişə səma olsun! Yeni aydın bir səma - müharibəsiz. Amma gözələrin açıblar müharibə güllərlər, qan-qada güllərlər. Daxili yoxdu Əfqanstandamı, Suriyadamı, İraqdamı, Yəmənəmi, Ukraynadamı, Qarabağdamı. Və bu dünya yaranandan müharibəsiz bir günəş olmayıb.

Qoy həmişə anam olsun! Bu müharibələr uşaqları anasız qoyub. Saylarda bir şəkli görmüşəm, uşaq ölmüş anasının döşünü əmir. Dəhşətdi. Və bir şəkli də vardı, bir ənci uşaq, acından dərisi sümüyünə yapışmış, ölüm ayağına düşmüşdü.



ğında qartal da qonub yanına, uşağın ölməsini gözləyir. Bir namusuz fotoğraf da o qartalı qovmaq, uşağa bir damcı su vermək, bir tiyəyə çörək vermək əvəzinə şəkli çəkiş paylaşırs. Amma o uşağa dəhşətli yaşadılanları uşaqların hər cür nəmətin içində böyüyürlər. Amma böyüyəndən sonra da atalarının xirdəyindən yapışmış nəinki soruşmurlar ki, uşaqlara bu dəhşətli niyə yaşadırsın, əksinə, daha dəhşətli silahlar hazırlayırlar, başqa millətlərin, daha dağıq desək, kasıb millətlərin uşaqlarını anasız qoymaq üçün.

Mən də olum həmişə! Həmişə ola bilməz. Çünki onların həmişə olmaları öz əllərində deyil. "Vor zakon" ölkələrin "vor zakon" liderlərinin, "vor zakon" generallarının əllərindədir.

İndi bu mahnıni oxumurlar. Balkə oxuyublar, mən eşitməmişəm. Bu mahnıni oxuyan uşaqların günəşi Birinci Qarabağ savaşında söndürüldü. Bu mahnıni oxuyan uşaqların səması Birinci Qarabağ savaşında qarıldı. Bu mahnıni oxuyan uşaqların anaları Birinci Qarabağ savaşında öldürüldü. Bu mahnıni oxuyan uşaqların özləri analarının gözünü qabağında öldürüldü, bəsləri süngüyə keçirildi.

Bu mahnıni oxuyan uşaqların özləri səmanın aydın olması üçün bu torpağın, bu səmanın, bu günəşin uğrunda şəhid oldular, ya da bədənlərinin bir hissəsini itirdilər.

Amma ruhdan düşmədilər. Güllənin, "Qrad"-ın, bombanın altında böyüdülər və getdilər günəşlərinin, aydın səmalarının, analarının və həmişə olmayan balaların qisasını almağa və aldılar. Uf dəmənən torpaq üçün, günəş üçün, analar, balalar üçün canlarından keçdilər, amma qisaslarını aldılar.

Onlar ölmədilər, şair Vaqif Bayatlının təbirincə desək, su kimi çəkilib torpağa getdilər və indki çuq olub, gül olub, ağac olub VƏ TƏNİ daha da gözəlləşdirdilər və bizə daha da sevirdilər. Bu gün 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gündür. Dünya-daki müdafiəsiz uşaqların müdafiə günü. Tanrı da müdafiəsiz uşaqları müdafiə edə bilmir. Dünyanı qana cəlxalayanların əlində, əstəğ-fürullah, acı qalıb.

Firon Tanrıya ox atırdı, onlar Tanrıya raket atırdı. 44 günlük Zəfər müharibəsi bizim uşaqların üstünə günəş doğdurdu. Kaş Yer üzündəki bütün uşaqların üstünə günəş doğsun.

Qoy həmişə günəş olsun, Qoy həmişə səma olsun, Qoy həmişə anam olsun, Mən də olum həmişə...

Bu dünya dəyməz bir uşağın göz yaşlarına!

İnstitut direktoru: "Mənə qara yaxmayın, yoxsa özümü öldürərəm"



"AMEA rəhbərliyi ilə görüşə bilməmişəm. Necə olur ki, Hiüqəf şöbəsinin müdiri geniş ictimaiyyətimizi açıqlama verərək, Vaqif Abbasov və cinayət işi açıldığını deyir və bundan AMEA prezidentinin xəbəri olmur?"

"Report" xəbər verir ki, bunu AMEA-nın Neft-Kimya Prosesləri İnstitutuna təqdim olunub: "2017, 2018 və 2019-cu illərdə Neft-Kimya Prosesləri institutu-na bir dəfə unikal cihaz alınmışdır. Mən institut üçün lazımlı olmayan cihazı inventar kimi qəbul edib saxlaya bilmərəm. AMEA tarixində ədalətli rəhbərliyə görə özümlü öldürən bir şəxs olub. O, Heydər Hüseynovdur, mən də ikincisi olaram. Mənə qara yaxmayın! İnstitutu düşmənmə olmayın."

Sonda baş direktor təklifi çıxış edib: "İnstitut direktorlarının Rəyasət Heyətinin icmalarında iştirakı təmin edilsin. Rəyasət Heyətində iclas qapalı olmasın".



Faiq QİSMƏTOĞLU
faiqqismetoqlu@box.az

Kim qazana, kim yeyə...

...Halal zəhmətlə, alın tər ilə pul qazanmaq, çörək qazanmaq elə də asan deyil. Çünki halal zəhmətlə evinə çörək pulu aparın adamlar bütün günü ələşir, vuruşur, əziyyət çəkirlər və sonra da ailəsinə bir tika halal ruzi aparır. Və belələri o halal ruzini çox rahatlıqla və sakitliklə yeyir. Yəni başqa sözlə deməkdir, həmin ruzi balıq sümüyünə döndür onları boğazına batdır.

Amma elə adamlar da var ki, həyatı, ömrü haramlıqdan yoğunub. Belə ki, həmin adamlar alın tər ilə, zəhmətlə deyil, kiminse ilboyu qazandıqı halal ruzini onun alından alaraq yeyir. Düşünür ki, bu, elə ən yaxşı çıxış yoludur. Nə əziyyət çəkirsən, nə tərkürsən, nə də 10-12 saat əlik-dəlik olursan. Ancaq onu düşünməliyə ki, bu haram yolla qazananın pul və ruzi gec-tez onların burunlarından töküləcək və həmin adamlar çox cəxilmaz vəziyyətə düşəcəklər.

Nəyə görə bu fikri səsləndirirəm?! Ona görə bu fikri qabardım ki, bu gün də ölkəmizdə başqasının alın tər ilə qazandıqı pulu, ruzini alından alıb yeyən adamlar heç də az deyil. Çox uzağa getməyək, ilboyu kəndlərdə, rayonlarda əziyyət çəkib yer şımlayan, məhsul əkan, mer-mevə becərən, tərəvəz məhsulları yetişdirən adamlar çəpik-quruş qazanırlar, sahədən gəlib onlardan su qiymətinə o məhsulları alan işbazlar isə qaz vurub, qazan doldururlar.

Heç də uzağa getməyək. Mənim tanıdığım bir market sahibi var. Gedib topdantsatış mərkəzlərindən kartofu, soğanı, meyvə-tərəvəz məhsullarını, məsələn, kiloqramını çox ucuz qiymətə alır və gətirib o marketdə 6-7 dəfə daha qiymətinə satır. Alman, qılıası, gilənarı və eləcə də digər meyvələri marketdə yerləşdirərək kiloqramını üç-dörd manatdan on manata qədər satışa çıxır. Biz demirik ey, kimsə pul qazanmasın. Kim halal yolla pul qazansa, halal xoş olsun. Amma bu yolla pul qazanmaq heç də halaldır deyil. Həmin adam son vaxtlar 3-4 manzili və 3-4 də bəhali maşın alıb. Bəs görəsən o məhsulları kəmbərən, əli qabarlı kəndlilə nə qazanıb? O da heç olmasa özüne bir gün ağlaya biləmi? Yarımçıq evini tikib başa çatdırmı, ya da Sovet istehsalı olan və sökülüb-dağılan "Jiqli"ni dəyişə biləmi? Mən belə zəhmətkeş insanları yaxşı tanıyıram və bir neçə qohumum da var. Onlar ancaq kəmbərən və satdıqları məhsulları şahları suda güclə çıxarırlar. Yeni ilboyu tar tökür, əziyyət çəkib, ancaq onun xeyrinə görə bilmirlər. Onların xeyrini ayır-ayrı işbazlar görürlər.

Bu gün də bazar-dükənlərdə qiymətlər od tutub yanır. Giləsin, gilənarın bir kiloqramı 6 manat və 10 manat arasındadır. Göyçə alçağı 3-4 manatdan aşağı düşmüş. Amma həmişə bu vaxtı qiymətlər bu qədər kəllə çarxa çıxmamışdı. Onda da işbazlar var idi, onda da həmin adamlar at oynadırdı. Ancaq indi onlar əməli-başlı meydan sulayırlar və qabaqlarını da heç kəs ala bilmir. Bilirsiz niyə? Çünki Bakıda və digər yerlərdə kimi 3-4 topdantsatış mərkəzi var və həmin topdantsatış mərkəzlər də na məne məxsusdu, nə Xələoğlu Tərxana, nə də cındırından cın hürkən Əlis kişiyyə. Onlar hamısı ayır-ayrı oliqarqlara və böyük biznes şəkəksə olan insanlara məxsusdu.

Təbii ki, kənddən gələn məhsullar əzizdən 3-4 əldən keçir. Və bu 3-4 əldən keçəndən sonra qiymət 1-2 manat bahalayaşır. Məsələn, kənd yerində səhəde soğanın kiloqramını 20-30 qəpiyə, xiyarı 15 qəpiyə, kartofu 40 qəpiyə və eləcə də göy-göyrtinin bir destesini 3 qəpiyə almaq olur. Amma burda göyün bir destasını 15-20 qəpikdən aşağı satmırlar.

Kənd Təsərrüfatı Nazirliyi camaatın gözüne kül üfürməklə məşğuldur. Onların həyata keçirdiyi "İsahallar" heç bir bəhrə verməyib. Bilinirik, onlar xalqı və milləti, dövləti nənə aldadırlar? Hər haftə Bakının bir neçə yerində "Kənddən şahərə" devizi altında yarmarkalar keçirilir. O yarmarkalar kimsə lazımdır? Əgər orda qiymətlər bazarından bahadırsa, təbii ki, istehlakçılar ora üz tutmazaççaqlar. Ən yaxşı halda alıcılar gedib bu qiymətlərə baxacaqlar, sonra da orda uzaqlaşın bazarlara üz tutaçaqlar. Çünki 8 km bazarında meyvəyəninin, bostan-tərəvəz məhsullarının qiyməti həmin yarmarkalarda müqayisədə dəfələrlə ucaldır.

Ancaq başa düşmürük ki, Kənd Təsərrüfatı Nazirliyi bu yarmarka "oyunu"nu nə vaxta qədər davam etdirəcək. Yarmarkanın bir şeyə xeyri var; o da onu açanlara və təşkil edənlərə aiddir. Demək yarmarkanın xeyri sadə insanlardır deyil, o yarmarkanı idarə edən adamlar görürlər.

Əgər doğurdan da Kənd Təsərrüfatı Nazirliyi ucuzluq yaratmaq istəyirsə, Sovet dövründə gözəl bir sistemi vardı: dövlət kooperativ ticarəti. Həmin qurum kəndlərdən pomidoru, xiyarı, kartofu, meyvə-tərəvəz məhsullarını çox ucuz qiymətə alıb gətirirdi və imkansız adamlar da gedib o məhsulları alırdılar. Məsələn orda xiyarın 1 kiloqramı 15 qəpik, pomidor 20 qəpik, kartof 15 qəpik və digər bostan-tərəvəz məhsulları da su qiymətinə satılırdı. İmkanlı adamlar gedib bazarlardan bəhə qıymətlə məhsul alsalar da, amma kasıb insanlar o kooperativ köşklərdən çox ucuz qiymətə həmin məhsulları alıb gətirib yeyirdi.

İndi Kənd Təsərrüfatı Nazirliyi həmin sistemi bərpə etsə, gördün bunun millətə və xalqa nə qədər xeyri dəyər. Həm ucuzluq olar, həm də arada milyonlar qazanan işbazlar geri çəkilsin və nəticədə isə o addımın əhaliyyə və dövlətə çox böyük xeyri ola bilər. Təəssüf ki, Kənd Təsərrüfatı Nazirliyi belə bir təşəbbüsə və yeniliklə çıxış eləmir. Sadəcə olaraq köhnə metodlardan və gördülərdən istifadə edərək bir mənərə yaradıb. O mənərəni də yarmarkalarda görən adamlar istər-istəməz orda uzaqlaşır və heç kimsə, heç kəsə etibarı və ümidi qalmır.

Bu gün dünyanın hər yerində bəhəlçilər. Xaricdən gətirilən məhsulları deyə bilərik. Amma ölkəmizdə istehsal olunan məhsulların qiymətini aşağı salmaq mümkündür. Ən azından topdantsatış mərkəzlərini çoxaltmaqla və aradakı işbazları uzaqlaşdırmaqla. Amma sadəcə olaraq ki, kimsələrsə sərf etmədiyini üçün həmin addımı atmaq istəmərlər, bazarlarda, marketlərdə qiymət artımına süni şərait yaradırlar.

Süni qiymət artımı isə həm dövlətə, həm də xalqa xəyanətdir. Ona görə də kimsə məhsulu ekirsə, becərsə, onun xeyrini ilk növbədə həmin adamlar görməlidir, nəinki işbazlar və topdantsatış mərkəzləri. Hər halda, görünən odur ki, bu gün ölkəmizdə yerli məhsulun istehsalında çox bəhəlçilər və süni qiymət artımı ilə bağlı dövlət qurumları hələ ki elə bir ciddi addım atma bilmir.

Su qıtlığı



Bu gün dünyada su qıtlığı yaranıb. Daha doğrusu, həm dünya, həm də Allah-təala bizi su ilə sınağa çəkib. Amma bizdə isə insanlar sudan necə gəldi istifadə edir. Yay mövsümü ilə əlaqədar suya ehtiyac daha da çoxalacaq. Ona görə də yaxşısı binalarında, sosial obyektlərdə və eləcə də təsərrüfat sahələrində sudan qənaətlə istifadə edilməlidir.

Nə yaxşı ki, son vaxtlar güclü yağışlar yağdı, çaylarda və göllərdə su çoxaldı. Sadəcə olaraq biz insanlar təbii gələn suyu nemətlərini qorumaq və ondan qənaətlə istifadə etməliyik. Bir də gördürsən ki, hansısa parkda, yaşillıqları suvaran adam krantı açdı qoyur, su da axıb gedir. Sadəcə olaraq həmin adamlar özlərinə əziyyət verib, boş-boşu axan o suyun axmasının qarşısını almırlar. Krantı bağlamaqla israflıqlığını qarşısını almaqlar.

Emil FAİQOĞLU

İtirdiyi iki əlinə qovuşdu

Böyük Britaniyada sklerodermiyadan əziyyət çəkən 48 yaşlı Stiven Qallahera hər iki əli transplantasiya olunub.

Belə ki, 13 il öncə autoimmun xəstəlik diaqnozu qoyulan Stivenin hüceyrələrinin həddən artıq kollagen istehsal etməsi səbəbindən normal dəri qalın dəri ilə əvəzlənir.

Bu xəstəlik onun burun, ağız və əllərini zədələyib, 7 il öncə isə onun barmaqları yumuruq halında qatılmağa başlayıb. Bu, onda güclü ağrı və diskomfort yaradıb. Xəstəlik gətdikcə Qallaheri başqalarından asılı vəziyyətə salıb. Artıq əşyaları güclə qaldıran Stiven hətta əynini geyinməkdə çətinlik



çəkib. Bu səbəbdən o, işdən çıxaraq evdə oturmağa başlayıb. Başqa çarə görməyən həkim xəstəyə iki əlini də donordan transplantasiya etməyi təklif edib. Psixoloji test və analizlərdən sonra donor tapılan kimi həmin əməliyyat uğurla həyata keçirilib. Qallaher hələ də reabilitasiya dövründədir, lakin vəziyyəti tədricən yaxşılaşır. O, artıq daha müstəqil həyat tərzini sürür və zamanla öz işinə qayıtmaq planlaşdırır.

Uşaqdakı fərsətə bax!

Almaniyanın diqqət mərkəzində saxlayan təkə qurduğu nizam-intizam, rifah dolu həyat filan deyil. Son dövrlər başı yaman kağızqaldır. Təbii ki müharibə-zad eləmir. Baş qoynuna siğanın insanlara qarşı. Gah saxta "siyasi qacqınlıq" adı ilə ona siğanlarla həşir-nəşir-dür, gah da...

Ha, bax bu gah daha gurultulu bir gahdır. Hal-hazırda Almaniyanın gündəmi bir türk gənci hollivudsayağı oğurluq hekayəsi ilə silkələn-məkdədir.



Belə ki, 20 yaşlı Emre 6 ay içində 5,7 milyon avro-luq dələduzluğa imza atıb. Bəs bu hələ böyük yeri təzə-təzə cədləşməyə başlayan Emre bu qədər pulu necə mənimseyə bilib? Korona testləri sayəsində! Frayburqda yaşayan Emre müştərilərinə onlara korona testlərini göndərdiyini desə də, əslində göndərməyibmiş.

Həmin dövlət informasiya texnologiyaları (İT) stajırsı kimi çalışdın Emrenin 492 min korona testi onun düz 5,7 milyon avro topladığı müəyyən edilmiş. Atasının öz fərqli test mərkəzi olduğunu deyən türk gənci bu yolla minlərlə insanı aldabdi. Hədisinin üzə çıxmasından sonra Emre döndən Frayburq Rayon Məhkəməsinə mütədia çıxışı edib: "Mən ilk olaraq Almaniyanın Hüquqi Sağlamlıq Sığortası Həkimləri Assosiasiyasında (KVBW) qeydiyyatdan keçmişəm. Bunu bir-iki deqiyyə höll etdim. Sadəcə testləri həyata keçirdiyimi təsdiq etməli idi. Mən minlərlə insanın testlərini təsdiqlədim və onları dövlətə göndərdim. Sahib olduğum test mərkəzi olaraq da ən çox gətdiyim barın ünvanını verdim".

Ayda 800 avro maaşla stajor işləyən Emrenin hesabına birdən-birə hesabına bu qədər böyük məbləğdə pul gəldiyi bank işçiləri tərəfindən diqqətini çəkib. Bank işçiləri dərhal polisə məlumat veriblər, Emre həbs edilib və mənimseydi pullar geri qaytarılıb. Bir sözlə, öten il işlədiyini pul köçürmə şirkətindən 8,2 milyon avro oğurlayan Yasemin Gün-dənin şokundan Almaniya çıxa bilsə də, bu dəfə türkiyəli gənc Almaniyaaya ikinci şoku yaşadı.

Bu xəbəri Azərbaycanca kimsə danışsan, əlini çənəsinə sökəyib "uşaqdakı fərsətə bax!" deyib ardınca da bir dənə "halaldı" sözünü yapırdıraraq qibte edəcək. O səbəbdən də yazının başlığına bu cümləni çıxarıram...

Adı "sülh tərəfdarıyam" mənasına gələn azərbaycanlıyı saxladı

Rusiyada Rusiya polisində özünü "Zamir" kimi təqdim edən Azərbaycan vətəndaşı saxla-



44 günlük savaşdan əvvəl çəkilən "Şuşa: Amin" filmi dağ çəkdi: Yənə də "ağlaşma"...

Ötən il Beynəlxalq Mənasibot-lorin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, fəvqaladə və səlahiyyətli səfir Fərid Şəfiyevmətuata geniş bir açıqlama vermışdi. Açıqlamada deyilmiş: "Ermonilər tarixi hər zaman ustalıqla təhrif ediblər və Qorb də bunu qəbul edib. Bir faktı - Şuşaya Şuşa deməklərini götürək. Ermonilər Şuşaya heç vaxt Şuşa deməyiblər. Tarixi sənədlərdə, kitablarında baxdıqda onların hər zaman Şuşa de-diklərini görürük. Sovet Ermonistanında buraxılan ədəbiyyatlarında Şuşa yazılıb. Həmin kitabların bözləri internetdə var. 1960-70-ci illərdə yazılan kitab-larda Şuşa yazılıb. Yalnız 1992-ci ildən sonra ermonilər şöhəro Şuşa deməyə başlayıblar. Ermonilər Qarabağa Artsax deyirlər. Tarixi sənədlərdə bu sözü görmək olar.



nılıb. Rusiya polisi Moskvada hava limanında gözləyən azərbaycanlı adının rus dilindən tərcümədə "Sülh tərəfdarıyam" mənasına gəldiyi üçün saxlayıb.

Rusiyalı jurnalist Yuri Şebelnikovun xəbər verdiyi hadisədə hava limanında səmişinin gözləyən Zamir adlı Azərbaycan vətəndaşı kağıza "Mən Zamiram" yazıb. Səmişini gözəlməyə başlayan Azərbaycan vətəndaşı hava limanında Rusiya polisi tərəfindən saxlanılıb.

Həqiqət az sonra üzə çıxıb. Həqiqət üzə çıxandan sonra Azərbaycan vətəndaşı azadlığa buraxılıb.

Nazir olasan, özü də Tailandda...



Müasir Tailand ərazisi ilə Azərbaycan arasında ticari əlaqələr XI əsrdən başlamışdır. Azərbaycandan bu ölkəyə tacirlər gedir və bəzən burada qalıb ticarətə məşğul olurlar.

Səfərlər dövründə də bu ölkə ilə əlaqələr tacir-lər vasitəsilə aparılırdı. Azərbaycan malları bu ölkədə satılıb, Tailanddan da Bakı, Şamaxı, Təbriz, Ərdəbilə mallar gətirilirdi.

1600-cü ildə Səfəvi dövlətinin xarici əlaqələrini qurmaq üçün tacir Şeyx Əhməd qardaşı Məhəməd Səidlə birlikdə Siamda məskunlaşır. Qeyd edirik ki, 1543-cü ildə indiki İran Astarasında anadan olan Şeyx Əhməd burada qeyri-formal diplomatu rolunu oynayırdı və onun kral Songtamin yanında böyük nüfuzu var idi, buna görə də kral da onun Qərbdən gələn tacirlərə nəzarəti təyin edir. Bir neçə ildə sərbət danışan Şeyx Əhməd kral tərəfindən islam işləri naziri, sonra Baş nazir təyin edilirdi. Tailandda Baş nazir olandan sonra Taj Bünnaq adını götürən Şeyx Əhməd buddizmi qəbul edir, zamanla onun nəslinin Azərbaycanla əlaqələri kəsildiyi üçün asimilyasiya olurlar. Əsrlər boyu onun ailəsi ştatda əsas vəzifələr tutmuş və Tailand tarixində ən görkəmli ailələrdən biri olmuşdur. Bu gün də bu nəslin nümayəndələri Tailandda yüksək vəzifələrdə tutulur və maraqlıdır ki, nəslin nümayəndələri içərisində alimlərdən biri Javad adlanır və hazırda bu ölkədə nüfuzlu adamdır.

"Ən qənaətcil milyonçu"

ABŞ-in Las-Veqas şəhərindən olan və özünü "ən qənaətcil milyonçu" adlandıran sahibkar Eymil Elizabet deyənsən xəsisliyinə görə "Ginnes Rekordlar Kitabı"na dördüncü Qenrietta Hou-lendin rekordunu təzələmək niyyətindədir.

Belə ki, sərvəti 5,3 milyon dollar (təqribən 9 milyon manat) olan qadının "qənaət" məqsədi ilə ele-



dikləri hər kəsi heyrətə gətirib. Elizabet inanır ki, pulun olması heç də onu hara gəldi səpələne biləcəyi demək deyil.

Onunu sözlərinə görə, qabuyvan süngəri təzə halına gələne qədər atılır. Su puluna qənaət etmək üçün isə çəngəl-bıçaqları ümumiyyətlə yumur, sadəcə silir.

Üstəlik, o, baliqçı ucuz pişik yemi ilə əvəz edir, hətta qonaqlarına belə bir yemək verir.

Amerikalı qadının məqsədi ayda 1000 dollardan (1700 manat) artıq pul xərcləmək olmalıdır üçün təmizliyi tutmaq. Amma burada da sahibkar çıxış yolu tapıb.

Onun evindəki təmizliyə keçmiş əri cavabdehdir - o, tualeti yuyur və bağıcağa baxır. Elizabet isə bunun müqabilində ona məşqçi və qidalanma məsləhətçisi kimi xidmət göstərir.

Zehni geriliyi olan sperma donoru həqiqətləri gizlətmiş, aləm qarışdı...

İngiltərədə sperma donorunun irsi xəstəliyini gizlədərkən on beş uşaq atası olması qəzəb doğurdu.

İngiltərədə yaşayan 37 yaşlı Ceymə Makduqal sosial şəbəkədə paylaşım edərək sperma donoru olduğunu açıqlayıb. MacDougallın çağırışına cavab verən bəzi homoseksual qadınlar İngilis kəşinin spermasından istifadə edərək uşaq sahibi olublar.



Ancaq cəmi 15 uşaq atası olduğu öyrənilən MacDougallın əqli geriliyə səbəb olan Fragile X sindromu şəklində irsi bir xəstəliyə sahib olduğu ortaya çıxanda və xəstəliyin müalicə oluna bilmədiyini, genetik olaraq ötürüldüyü anlaşılanda işlər qarışı.

Daily Mail-in xəbərində görə, hadisə MacDougall'ın övladları ilə heç bir əlaqə saxlamamaq üçün müqavilə imzələndə, dörd uşağı ilə görüşmək üçün məhkəməyə müraciət etməsindən sonra üzə çıxıb.

Məhkəmə isə "ata"nın adını xüsusi olaraq ictimaiyyəte açıqladılardan və "qadınların ona onlayn baxıb bu qərarı görcəkəllərə ümid etdiklərini" bildirib.

MacDougall məhkəmədə öyrənmə çətinlikləri olan və autizm spektrində olan "mürəkəb karakter" kimi təsvir edilmişdir. Hakim sosial xidmətlərdən xəbər gələne qədər işi tənqirə saldı.

Mona Lizaya hücum

Parisdə Luvr Muzeyində bir ziyarətçi Leonardo da Vinçinin "Mona Liza" kimi tanınan "Cokonda" əsərini tortla bulayıb.

Bu barədə G1 neşri məlumat yayıb. Neşrin məlumatına görə, bir kişi böyük izdihamın içində məş-



hur rəsm əsərinə tort atıb. Mədəniyyət müəssisəsinin mühafizəsi az sonra yeməyi atan şəxsi kənarlaşdırıb və muzey işçiləri dərhal binanın təmizliyinə başlayıb.

Dünyaca məşhur əsəri ləkələyən vandallın kimliyi və motivləri məlum deyil.

Eyni zamanda bülür lövhə ilə qorunduğu üçün rəsm özü bədən zərər görməyib.

Bu, "Mona Liza"ya edilən ilk hücum deyil. 2009-cu ildə bir turist stəkani tabloya tərəf ataraq onu qoruyan şüşəni zədələmişdi.

Rus millət vəkiliindən şok təklif: "Müdafiə nazirlərindən birini qaçıraq"

Rusiyada hakim "Vahid Rusiya" Partiyasından olan deputant canlı yayımda NATO əleyhinə səsləndirdiyi təklif səh-küy yaradıb.

Rusiya prezident Vladimir Putinin "Vahid Rusiya" partiyasından olan deputatı və 30 ilə yaxındır parlamentdə olan Morozov döndən axşam "Rossiya-1" dövlət kanalında yayımlanan "60 deqiqə" verilişində iştirak edib. Morozov bildirib ki, Qorb ölkəle-



rinin Ukraynaya silah göndərməsi Rusiya üçün böyük təhlükədir və Moskvə hərbi məqsədlərini yenidən nəzərdən keçirməli ola bilər.

Rusiyalı deputat bu təhlükəyə qarşı Türkiyənin də daxil olduğu 30 özüvə olan NATO ölkələrindən

Eminqey

"Şuşa" adlandırılan şəhər buranın azaşaylı erməni əhəliisi üçün də önəmli yere malik olub. Ermənilər bura 1828-1830-cu illərdə Rus imperiyası dövründə köçürülüb.1992-ci ildə 8may tarixində "Qarabağın döyünən ürəyi", "musiqi və incəsənət beşiyi" "Son tarixin özüsan, Azərbaycanın gözünə" deyə bəhs ediyimiz Şuşa erməni silahı qüvvələri tərəfindən işğal olunmuşdu. 28 il sonra Şuşa Azərbaycan ordusunun rəşadətli sayəsindən düşməndən geri alındı. Bu üstünlüyü, xoşbəxtliyi, alın açılıqlığını bizə yaşadın ordumuzda ömrümüzün sonuna qədər borelucağıq!

P.S. Ermənilərsə isə ayrı söz demək, məsləhət verməyə ehtiyac yoxdu. Yeni qulaqlarına girməzə-cək. Odur ki, qey nə qədər istəyir kino çəksinlər, nə qədər istəyir "Şuşa" deyirlər, desinlər, nə qədər istəyirlər ağlaşma qurub saçlarını-başlarını yulurlar yolsun... Şuşa Azərbaycandır! Qarabağ, Zəngəzar Azərbaycanıdır! Dİ ağlaşın, kəpək uşağı...

Əntiqə Raşid

birinin müdafiə nazirinin qacırılmasını təklif edib. Ukraynaya səfər edən bir NATO ölkəsinin müdafiə nazirinin Moskvaya qaçaq yolla getirilə biləcəyi və Ukraynaya verilən silahlarla bağlı sorğusual oluna biləcəyi fikrini irlə sürən Morozov, "Bu, fantastik plan ola bilər... O, Kiyevə görüşmək üçün gedir.

Amma ora çatmaya bilər və bir səhər oyanır ki Moskvadadır" - deyib.

Rus aparıcının - Yeni biz onları qacıracağıq? sualına "Bəli. Bu yolla kimsə hansı mövzuda nə əmr verdiyini, kimin nədən məsul olduğunu öyrənmə bilirik.

O qədər də xəyalı deyil. İndi dünyada yeni qaydalar var. Kiyevdə toplaşan bütün müdafiə nazirləri Moskvada oyanmağın necə olacağını düşünməlidirlər".

Qeyd edək ki, Rusiyanın işğalından sonra indiyədək bir çox Qorb rəşmirləri, o cümlədən ABŞ-in müdafiə naziri Lloyd Ostin, xarici işlər naziri Antoni Blinken və Finlandiyanın baş naziri Sanna Marin Kiyevə səfər edib.

Niyə ağ yox, göy? - Həkim xalaları...

Heç düşünmüsünüzmü ki, əməliyyat otağında həkimlər nəyə görə ağ deyil, yaşıl, yaud mavi rəngli forma geyinirlər?

İlk vaxtlarda tibb işçilərinin hamısının geyimi ağ rəngdə olub.

Lakin 1914-cü ildə nüfuzlu həkimlərdən biri bu rəngdən imtina edərək əvvəlcə yaşıl, sonra isə mavi rəngi seçib. Məsələ burasındadır ki, cərrah ba-



xışlarını qanın tünd rəngindən həmkarlarının xalata-nə yönəldərək ağaappağ rəng bir neçə anlıq onu kor ede bilər.

Eyni şeyi biz evdən çıxarkən günəşli havada qara baxanda yaşayırdıq. Bəs nə üçün bənövşəyi, ya sarı deyil, mavi yaşıl və mavi? Məsələ burasındadır ki, yaşıl və mavi rəng spektrində qırmızıya əksdir.

Əməliyyat zamanı həkimlər mavi qana baxırlar. Yaşıl və mavi rəng neinki həkimlərin gözlərini aydınlaşdırır, həmçinin qırmızı rəngə qarşı daha həssasdır. Bu da əməliyyat zamanı səhv etilməməlidir.

Qətər şahzadəsi keçmiş arvadının ölümü ilə gündəmə gəldi

Qətər şahzadəsi Əbdüəziz bin Xəlifə Al Saninin keçmiş həyat yoldaşı Kasia Qallanio İspaniyanın Marbella şəhərində ölü tapılıb. Ölüm Qallanionun "Keçmiş həyat yoldaşım uşaqlarımı təhqir edirdi!" şübhələri ilə qədərlikdən sonra baş verib.

2004-cü ildə tanış olan və 3 uşaq sahibi olduğundan sonra ağırlı-acılı boşanan Polşa əsilli Qallanio həddindən artıq dozada narkotikdən vəfat etdikdən sonra gözlənilmədən Qətər şahzadəsinə çevrildi.



Mərbəladən evində vəziyyətdə ölü tapılan Qallanio ölümündən əvvəl sosial mediadan aktiv istifadə edirdi.

Qətər hakimiyyəti Qallanionun Qətər şahzadəsinin uşaqlarına qarşı zorakılıq etməsi ilə bağlı iddialarını rədd etmişdi.

İspaniyanın ən çox oxunan qəzetlərindən biri olan El Pais, Qallanionun kiçik qızının anası ilə əlaqə saxlaya bilməməsindən sonra İspaniya polisində müraciət etdiyini və 45 yaşlı Qallanionun cansız cəsədinin tapıldığını bildirib.

Fransanın "Le Parisien" qəzeti isə mayın 19-da Paris məhkəməsinin Qalanyonun aliment tələbinə rədd etdiyini və gənc qadının bir neçə aydır xəstəxanada müalicə aldığı yazıb. Fransız qəzeti Qalanyonun səbəb krizi keçirdiyini yazıb.

Eminqey

Avtobusu qapısı açığ sürürdü

09:35-də işə gedərək Yeni Günəşlidən metronun "Nəfçilər" istiqamətinə doğru hərəkət edən 50 sayılı marşrutda 90 HS 593 nömrüli avtobusa mindik. Düzü, hava isti idi. Amma bu o demək deyildi ki, sürücü həm orta qapını, həm də qabaq qapını açıq qoyub, avtobusu idarə etməli idi. "Ballı" marketin yanından Qartal abidəsinə qədər orta qapını bağlamadı. Bir neçə dəfə də səmişinlir irad tutub da, yənə sürücü öz işində idi. Gözdəndə eynək, elində də telefon kimi-nləşə danışdır. Dəfələrlə səmişinlərin irdindən sonra orta qapını bağladı, qabaq qapı yənə açıq qaldı.



Bu, "Yol hərəkəti haqqında" Qanunun pozulması deməkdir. Üstəlik dey, səmişinlərin təhlükəli anları yaşamasına bir şərait yaradır. Yeni açığ qapından hər hansı səmişinlərin yığıla bilər, üstəlik də bu zaman ya xəsarət alar, ya da dünyasını dəyişir.

Ona görə də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bu cür sürücülərə qarşı mübarizə aparmalı, onları inzibati məsuliyyətlə cəlb etməli və məarifləndirməlidir. Belkə bundan sonra yol hərəkəti qaydasını pozan sürücülər təkrar qanun pozuntusuna yol verməyələr.

Emil FAİQOĞLU



ƏDALƏT •

4 iyun 2022-ci il</

Ruhumuzun şükranlığı

Adilə Nəzərin "Şükür" şeirinin işığında

İnsan elə bir varlıqdır ki, onu psixoloji durumu, içərisində olduğu şərait daha yaxşı təqdim edir. Yəni, kefinin kök, damağının qağ olan vaxtlarında necə deyirlər, özü də göylərdə olur. Bu an isə təkə yerdəlik yox, həttə Allah da yadından çıxır. Elə ki, kefinə soğan doğrandı, qaşığı çıxıb oturma boynunda, dörd sağlaşı yaxasından, ağırlar şumladı üyürlü... bax, onda yerdəkilərdən də imdad diləyir, Allahdan da!..

Təbii ki, bu bütün insanlara birmənəli şamil edilsə fikir deyil. Burada vurğuladığım kimi, zaman, şərait, ovqat, əhval-ruhiyyə, yaşam, bir də mənə görə ən vacibi Sevgi söz sahibidir. Məhz sevgi varlığa hakim olanda onda insanın hər kəsə, təbii ki, yerdəkilərə, həm də Allaha sonsuz ehtiyacı yaranır, ondan imdad diləyir, kömək umur...
Bəli, bu bir gərpəklikdir ki, söz adamları, daha çox duyğusal olurlar. Onların hissələri, duyğuları bəzən məntiqli də üstələyir, gərçəyi də, elə həyatın özünü də. Bu hissələr duyğusalın qəlbində dipdipi, canlı-qaanlı olduğundan onların ətrafına təması da tamam fərqli olur və bir də görürsən ki, öz-özünə danışıq, əl-qol hərəkəti edir. Doğrudur, bu mənzərələri dəlləyi yozuruq. Amma mən yüzə-yüz onları başa düşürəm. Bilirəm ki, bu sevgi bəlliyidi. Bu ruhun, hissələrin, duyğuların insan varlığından ayrılbə hamin o ikinci hissəsinə, ikinci yarısına uz tutub getdiyi məqamı... Məhz hamin məqamda şəxsən mən, bütünlüklə şükranlığı içərisində oluram. Və elə bu gün vərəqlədiyim kitabın həmin o şükranlıqla bağlı sahifəsinə gəlib çatanda, həmin o şeiri oxuyanda yanılmıdığımı, mənəmlə həmfikir olanların hər gün daha da artdığına bir daha şükür etdim. Gördüm ki, müəllif, necə deyirlər əlini ürəyinin üstünə qoyub və bir pıçılı ilə deyib:

*Dağ dağçı gözləyir gözləri yorğun,
Göl sənə gözləyir, ürəyi durğun.
Bir ümid boylanır hey oğrun-oğrun...
Ümidə şükür!*

Yaşın ki, şeiri oxudunuz və siz də mənim kökləndiyim sənətimdə artıq gəzməyə başladınız. Hiss edirsiniz ki, bu mənzərə elə-bələ ötüb keçməyəcək, mütləq o duyğuların, o hissələrin ovqatını içində, ürəyində yaratmalısınız. Özün də özünü o sevgiyə təslim etməlisən. Axi gözünü üstündən sağını götürüb gözünü gözüne güzgü edib gözünü gözündə tapmaq elə-bələ naz sətir ki, sənə.

O səni öz dünyasına səsləyir. Həmin dünyaya getmək üçün sən də köklənməlisən. Bu yerə daha doğrusu, bu məqamı mən də gözümün önünə gətirirəm və pıçıldayıram:

*Əlini göyə açmısın,
Yolun və duan hədəfi?
Mən bəndəyə acımırsan -
Nəməzin fikri yaradır -
Fikir edirəm ...*

Bəli, qılınan namaz, edilən dualar Allahla təması bir variantdır. Bu nəməzin də, bu duaların da canında, qanında səmimiyyət, sevgi, inam, inanc varsa, bu artıq könlülərin üst-üstə düşməyi, bir nöqtədə cırpıntılarını ifadə etməsidir. Üstəlik bu həm də o sevgiyə şükranlıqdır, amma həsrət yaşadan, sevginə etinasızlığı ilə səni daha da yandırır alovlandırın, az qala Kərəm kimi tüstünü tərəpəndən çıxaran mələyin duası, namazı necə yozula bilər - yalnız fikir etməklə! Bu qənaətdə olduğum an hiss edirəm ki, həmfikir mənim gəldiyim qənaətdən bir az da irəli gedərək tamam başqa bir aspekdən də münasibətini açıqlayır oxucuya. Lap bəlkə də özü-özünə deyir ki, bu şükür,



təkə ümidə deyil, həm də inancadı, güvencədi və təbii ki, Sevgiyədi:

*Bilirəm, dünyanın mənası nədir, -
Sevgidir - zində Eşq gözəldir...
Səvəndə kədar də təbassüm edir...
Səvinəcə şükür!*

Gördünüzümü, mən yanılmamışam. Yanılmamağımın da səbəbi ruhuma, könlümə hakim olan duyğulardır. Bununla paralel həm də yaşantılarım, müşahidələrim, düşüncələrim öz işini görür. Birənəli şəkildə burada deyə bilərəm ki, yaşanan istənilən hiss, duyğu, həyatın bir anı, mütləq manada insanın ürəyində, düşüncəsində iz salır. O iz yuxularla da gedib çadır, xeyalları da öz aurasına alır. Ömürdəki izlər isə ayrılığın, həsrətin qarşısında dayanmaqla qüdrətdir. Onu silmək birçə ölmə məxsus qabiliyyətdir. Tam çıpaqlığı ilə desəm, ölüm hər şeyi bir bəndə üçün, bir yaşam üçün silmək qüdrətinə malik olmaqla barəbar əman ətrafı yadında yaşananların olsa-olsa üstünə bir ovuc toz səpə bilər - unuqanlıq to-

zunu. Bu toz isə yeri əldikcə mehın, küləyin, yağışın, əllərin təması ilə yuyulub gedir bəzən. Onda mən də deyirəm ki:

*Qəlbə və ruhu Allahda,
Saçın küləyə daradır...
Mənimə, bilir Allah da -
Qəlbim və qəlbim karxanadır -
Zirk edirəm ...*

İstənilən məqamda ediyimiz fikir və təsəlliye gətirib cəladığımız fikir də insanın niyyət və məramı ilə yanaşı, həm də özüne təsəllisidir. Necə deyirlər, çıxış yolu sayıla bilər bu fikir, bu zikir, bu şükranlıq. Belə olan halda özün öz duyğularınla rahat pıçıldayırsın, rahat həmsöhbət olur və sonda sevginin bağışladığı ən munis duyğular belə ürəyini nənə yarpağı kimi əsdirir və əssən həmin ürək təkrar sevgiyə şükür edir:

*Çiçək, açmaq üçün sevir çəməni,
Bulud, yağmaq üçün toplayır nəmi.
Mən Eşqə çatmaq üçün sevirəm səni,
Sevgiyə şükür!*

Həqiqətən çiçəyin də, buludun da, özünü qayalarından atan şələlinin də, güneşə boylanan günəbaxanın da, həttə bir-birinə sarılan ilanların da içindəki ən böyük, ən güclü hiss Sevgidir. Burada yəni gəlmişkən xatırladım ki, sevgi insanı hər şeyə məcbur etmək gücündür. Özüdə bu məcburiyyət bütün formalarında könlüdü. Sadəcə biz danışıqda, deyəndə, yazanda "məcbur" sözündən istifadə edirik və hamımız da birmənəli şəkildə qəbul etmişik ki, Məcəbun çöhlərə düşməsi də könlüllü olub. Sənənin dinini dəyişməsi də, Kərəmin alibi yadında yaşananların olsa-olsa üstünə da...həttə mənim bildiyim inanca görə,

ilanın özünü güllənin üstünə atılması da... Bütün bunlar sevginin dikəsidir... sevginin inancısı... sevginin gücüdü. Bu sevgiyə də yalnız ŞÜKÜR düşür. Və mən də elə şükür ede-ede içimin bütün görünməyən, yalnız Allaha bəllil olan mənzərəsinə də yaşantımın və yaşadığım varlığını şükür kimi qəbul edirəm. Deyirəm ki:

*Tamalıb sənə həyat da,
Məram da, seçim də özəl...
Əgər varamsa həyatda,
Səni sevdiyim gözəl -
Şükür edirəm!*

Sizi deyə bilərəm və sizin nə düşündüyünüzü də bu yerə, bu anın içində ağıla belə gətirmək istəmədən xatırladım ki, mən şükür etməkdə israrlıyam və yanılmadığımı əminəm. Ona görə ki, söhbət onun və bir də onu mənimlə qarşılaşdıran Allahın iradəsindən gəlir. Mövzu da, yazı da, onunla Allahın mənə birmənəli olaraq etdiyi hədiyyədən gəlir. Mənim bu məntiqim, bu inancım istinad ediyim şeirin sonluğunda bir daha özünü təsdiq edir:

*Bu yol - qulun Şaha itaətidir,
İlaət Tənnirnin sələtidir.
Şükür hər canlının təbiiyidir,
Şükürə şükür!*

Bəli, bu yazını elə-bələ, kiməsə xoş getmək, kiminsə könlünü ovutmaq üçün yox, içimdəki duyğuların üst-üstə düşdüyü bir şeirin havasına köklənəndən sonra yazdım. O hava mənə dedi ki, yanılmırsan, mən sevginə, nə də şükranlığında. Və onu da vurğuladı ki, mən də şükür edirəm. Mən də ona və sevgimə şükürümü unutmuram!
Belə olan halda kiminsə məni qınayacağına artıq narahat olmaq üçün nə ipucu görmürəm, nə də səbəb. Birçə görüb bildiyim, eləcə də yaşadığım təkrar da olsa, yəne həmin o sevgidir, yəne də O-dur!

P.S. Bu yazımda dəyərli şairimiz Adilə Nəzərin "Şükür" şeiri ilə yol yoldaşlığı etdim. Mənə əl gəlir ki, söhbətimiz alındı, əgər alınmayıbsa, onda bəri başdan Adilə xanımdan üzr istəyirəm.

Əbulfət MƏDƏTOĞLU

Emin Piri

"Tosu"lar və BİZ



Bu gün sosial şəbəkəni, medianı izlədim, bir yazı yadıma düşdü. Ötən il yazmışdım. Bu cəmiyyət niyə Tosulara pul xərcləyirdi, niyə başqalarından daha yaxşı yaşatmağa çalışırdı? Çünki cəmiyyət özü Tosudu. Onu özündən üstün istedad görmür deyə ona, onun kimilərə nəsə xərcləməyi problem görmür. Əgər bu cəmiyyət onun özündən üstün nələrsə qadir olduğunu görsəydi, əsla marağ göstərməz, əksinə ona belə paxılıq hissi ilə yanaşacaqdı.

Amma tosdur, yəni özləridir. Bu gün ona olan marağ bir daha bunu xatırladı.

Tosu Zəngilankilərin cəmiyyəti Şərq cəmiyyəti öz qəhrəmanını, ziyalisını, şairini ancaq edam kürsüsündə görmək istəyir. Şərq deyirəm, amma ola bilsin təkə bizdə belədir. Edam kürsüsü olmasa da ən azından acından ölməlidir. Kiməsə möhtac olmalıdır. Kitabını çıxarmağa pulu olmamalıdır. Yoxsa yaxşı yaşamağı cəmiyyət qəhrəmanına, ziyalisına bağışlamayacaq.

Məsələn, "O bağı olaydı"dan mütəllisi o yana keçməyən bir bilirsiniz Müşfiqi niyə sevir? Gülləlanib, casadı tapılmayıb deyə. Özü də gənc öldürüldüyünə, nakam yaşadığına görə...

Söhbət burda Müşfiqin müzakirəsindən gəlir, cəmiyyətin yavaşmasından gəlir. Həç onun sovet şeirlərindən belə xəbərləri yoxdur. Əmin olun ki, Müşfiq qurban olmasaydı, yaşasaydı, vəzifə tutsaydı, onu indi o sovet şeirlərinə görə ittiham edirdilər.

Yaxud Hadi oxuyublar? İnanın ki, heç bir misrasını bilməyənlərə Hadi niyə əzizdir? Desinlər ki, ura, şairimiz, ziyalımız şeirlərini satıb. Məhz buna görə...

Bununla paralel yüzlərlə misal çəkmək olar.

Az bu o cəmiyyətdə ki, az qala min il öncə yaşamış Nizamini bağışlaya bilər. Əsərlərini hökmdarlarla göndərib deyir. Min il-din onun xanımını müzakirə edənlər var ki, kaniz idi, gərəsən, şah sarayında ona nə ediblər?

Füzulünün 9 əkə ala bilməsinə sevinirlər ki, onu süründürüblər. "Salam verdim rüşvət deyil deyə almadılar"ın yerinə ayrı söz olsaydı yarım minillik öncə yaşamış şairi buna görə sızma-boğmaya salacaqdılar ki, niyə acından ölməyib?

Guya Nəsimi sevgisi bunlarda anladığıqları şeirlərinə gərəkdir? Dərisini soyublar-gur alışıqlar!

Baxın, elə döyüşçülərə yanaşmağa. Təza dəb çıxıb:Səfərbərlilik aparılar.

Ya da ordunun zabiti maas alır.

XTQ hər ay 2-3min manat maas alır da, etməlidirlər. və.s.i. Bilirsiniz, bunlar qəhrəmanları da belə istəyir. Döyüşçü cəbhədə olanda ailəsinin bir qəpici olmasın, ailəsi acında olsun, hökəmin kimlərsə möhtac olsun. Şəhid ailəsi evsiz-əşiksiz çöllərdə qalsın.

Bunlar da alışıqlarla paylaşınsın ki, baxın, bu əsl qəhrəmandır, özü də ölü, ailəsi də...Yaxşı bir şeyi, uğuru, nə ona, nə ailəsinə bağışlamazlar.

Hə, onu deyirdim, bu cəmiyyət sado-mazoxist psixoloji olaraq qəhrəmanını, ziyalisını, şairini ya acından ölə, ya nakam həyat yaşayın, ya da ümumiyyətlə öldürülməyini istəyir.

Həmi cəmiyyət deyil, bəli, amma böyük kəsim elə o cəmiyyətin özüdür.

Tosu Zəngilankilərin və.s kimi qəhrəmanları yaxşı yaşatmaq lazımdır, çünki o şəxslərdə bu cəmiyyət özünü görür, özünü onlarda tapır. Özündən olanın pis yaşamasını istəmir, özündən üstün, fərqli hiss etmir, həmçinin öz xarakterinə və.s görə təhlükə görmür.

Bu cəmiyyətdə ziyaliya, qəhrəmana, vətəninə sevənə uğuru, yaxşı yaşamağı bağışlamazlar...

Bunu edənlərini, bu cür danışanların məqsədi nədir?Səbəbi mənəndə də yaxşı bilirsiniz...

Eminquey

Tiktoka xor baxırlar, amma...



Tiktoka həmi xor baxır. Açıq, mən də xor baxırdım. Həmi kimi mən də deyirdim ki, nə qədər bazar adamı varsa, oradadır.

Məsələn, əzəli yurdum feysbukda oturub "Tiktok bağlansın" kimi çağırışlar edirdim. Bir başqaşı bunu Instagram vasitəsilə edirdi, digəri Twitter.

Təsviir edirsiniz də, sərbəst bir meydan olan bir sosial şəbəkə platformasına digər platformanın bağlanmasına çağırışlar edirsiniz.

Hə, bəlkə də Instagram kimi tənəbli bir yer deyil.

Hə, bəlkə də Twitter kimi intellectual bir yer deyil.

Amma mənə çox gözəl bir tərəfi var: Realdr.

Həmi orada olduğu kimidir, görünmək istəyidi kimi yox. Həttə görünmək istəyidi kimi olmağa çalısda da, alınmır, baxan kimi bilirsən nə yuvanın qarənşəyidir.

Və bu Tiktok bütün sosial şəbəkə platformalarını qatlayıb cibinə qoydu. İndi Instagrama Tiktokun funksiyalarını gətirmək üçün işlər gedir, həttə bəzi ölkələrdə artıq baş tutub. Tiktok-un canlı yayım oynatları, feytionlar, hədiyyələr artıq instagrama da gəlib. Sözlərim can var.

Tiktok Türkiyənin ən hörmətli mədəniyyət və incəsənət qurumlarından biri olan İstanbul Mədəniyyət və İncəsənət Vəqfi ilə əməkdaşlıq edib, əyləncə ortaqı olub. Bundan sonra Tiktok-un kino, musiqi və teatr kimi sənət sahələrindəki dəyərləri bu İKSV orqanına çatacaq və İKSV tədbirləri Tiktok tamaşaçılarında çıxış tmin edəcəkdir.

Demək ki nə işi, bu meydana istifadə etmək lazımdır. Həmi bizim qurumların belə bir hədəfi?

Əlibalanın taksisi

(Qaravəlli)


Əlibala əməlli-başlı içirdi. İcməyə başlayanda dayana bilirm, özünü idarə etməkdə çətinlik çəkirdi. Ona baxanda adamı təəcüb götürürdü. Bu arıq, sızaq bədənə (üfürürsən yuxırlırdı) o qədər içki özüne necə yer tapır və hara gedir.

Axşamdan Əlibala yəne o ki, var vurmuşdu. Səhər açılmasna baxmayaraq, hələ də sərxoşluqdan ayılmamışdı. Özünü tez xəşənaya çatdırıb, bir yüz-yüz vurmaq məqsədi ilə yola çıxdı. Elə bu zaman döngədən bir QAZ-24 markalı avtomatın onun durduğu tərəfə döndü. Əlibala o qədər sərxoş idi ki, gələn maşını taksi zənn edib, ona ayələmək üçün əli təkli qaldırdı. Maşın bir anda düz onun tuşunda saxlandı. Kişi sağ qapını açıb oturmaq istəyəndə sürücü hirsli baxışları ilə arxada oturan 1-ci kətibə göstərdi. Kətibə sakitcə sürücüyə əə, qoy otursun. İnsandı da, bəlkə, tələsik işi var, - dedi. Əlibala qa-baqda oturub şellənə-şellənə axşam nə qədər içdiyindən xüsusi zövqlə danışa-danışa mənzil başına çatdı. Maşından düşüb şəstə sürücü tərəf bir sarı təkli tulladı. Sürücünün pulu götürmək istəmədiyini görə katib arxadan dilləndi:

- Əə, götür. Ele bilər, taksinyən gedib. Allah səhər-səhər sənin də siqaret pulunu yetirdi...

Emin Piri

Adil Misirli



Əbülfət MƏDƏTOĞLU

Gözlərin limanına üzən gəmi

Aysel Xanlarqızının "Sənin pəncərədə" şeirinin ovqat payı

Hər kəsin bir adəti, bir xarakteri, bir davranış forması, lap birağ da kobud desəm, hər kəsin özüna görə bir adamlığı var. O adamlığı da şərtləndirən dünyaya baxışdır... ətrafa münasibətdir... gördüyü işdir... göstərdiyi xidmətdir... umduğu hiqqət və sevgidir...

Xüsusi ilə təmənənəşliq bu adamlığın şah damarı və bir də o damarda axan qanm halalıqıdır. Çünki ADAM missiyasını bu söylədiklərimin içerisində, aurasında cilalayırısa... dünyaya da, ADAMın özüna də Sevgi hakim olur! Mən bütün bu hom ciddi, həm də real mənərənin içerisində bir moqami da qeyd etməyi özüme borc bilirim. O da sadə şəkildə ifadə etsəm, ADAMIN öz çevrəsi ilə anlaşmasdı, ruh doğmalığıdır... Belə olan halda yaşamaq da, yazmaq da, yaratmaq da, fikirləri bölüşmək də, ruhon həmsöhbat olmaq da problem, gərginlik, rahatsızlıq yaratmır, əksinə ruh da dinclər, ürək də, Çünki ruhon, ürəyin məkanı həm böyüyür, həm də paralellaşır və ...

Deməli, adətimo uyğun olaraq yazı məsalam üzərindəki kitablarla, xüsusiə yeni bağışlanmış nəşrlərlə "həmsöhbat" olmaq müəlliflə aramdakı ruh körpüsünü gedişli-gəlişli edir. Bax bu monada:

İslanıb ayağı yənə səhərin, Göylərin səhəngi yera dağılıb. Gecəni narahat keçirib Allah, Səmədə bir qara bulud boğulub...



Misraları oxuduca özə hissələrimin yaxasından somimiyətt tutur və o somimiyətin işığı mənə özü ilə yerdən qoparıb özü göyə çökür. Yavaş-yavaş hiss edirəm ki, bu işıqla və onun surəti ilə yaxınlaşım gecəni narahat keçirən, bəndlərini düşən Allahın dərğahına... Və bir də hiss edirəm ki, bu yeris, bu surət, həm də bir piçtili kimi yaddaşımı pəncərəsinə də döyür. Və pəncərənin o üzündən kimsə üzünü göstərmədən ona piçildəqlərini özüme qaytarır. Deyir ki:

məni sevdin, cəzalandın üzünə baxan olmadı. namaz ötdü, qəzaladım kimsə sənəçinin qılmadı.

Bu fikirlər, əslində isə bu piçtili səs quyu dibindən adamı çəkiş çıxaran ümid kimidi və o ümidin gücü də, təpəri də, həttə sözlütün kələri də onun dibindən çıxmıy bacarmıqında. Yəni qoytuy, marəmə can atmaq gerçəyini üstünə getməkdir. Necə ki, məsamın üstündəki kitabdan oxuduğum şeirin müəllifi yazır:

Küçələr çıramıb torpağa kimi, Yolların qolu yox çamur götürə... Elo isladıb ki, mənə bu həyat, Hətiyə qalmasıb daha çətira.

Gördünüzmü, mən yanılmamışam, hissələrim mənə aldarmayıb. Qətiyyət və cəsarətlə birlikdə, somimiyətt də reallığı ifadə etməkdə yardımçı olur, özü də təkcə müəlliflə yox, həm də oxucuya. Ona görə ki, təsvir olunan mənərə müəllifin gördüyü gözünə, könlünə küçürtdüyü ilə yanaşı, həm də yaşadığıdır. Yaşanan isə həmişə inandırıcı və hom də somimi olur. Çünki mənə pəncərə arxasından piçildayan səs də bu gerçəkliyi, bu somimiyəti gizlətmir:

xos günlərə zədə gəldi addım atdım, hədə gəldi. zaman keçdi, vədə gəldi - qarışma çıxan olmadı...

Bir-birini təsadüqləyən və hom də bir-birinin içindən ötür keçən hissələrin üz tutduğu ünvan da artıq ol çatandı, səs çatandı, lap az qala bir addımlıqdadı. Lakin bu bir addımlıq yol da qətiyyət istəyir, cəsarət istəyir, üstəlik ömürdən pay umur. Ona görə ki, yaşanırlar! Və hom də bu ifadə etdiklərimin özüna etdiyi edənə yaşadır! Axı bütün bax verənlər ürəyin heç kimdən, heç kəsdən soruşmadan özüni təslim etdiyi Sevginin diktəsidir. Bu monada artıq realılıqla bərişməyin zamanıdır.

Gecəsi mənimlə namlənan şəhər, Günəşi çiyinə atacaq səhər. Gəmişə tufanda batan ümüdü, Gözümü limantək sevir dənizlər.

Mən dənizlərin yaşandımdan, necə deyirlər, hər halından xəbərdəram. Amma bütün dənizləri liman olmadıqı da bilərəm. Gözlərin isə liman olması artıq əvvəldə vurğuladığım sevginin güdərtdir. Bu qüdrət də gecəni rahatsız olmuş Allahdan gəlir. Ünvan bəlli... göz liman...Allah rahatsız... Bəndə pəncərə arxasında piçildəmaqda:

uzlaşmadı sözün himi oxşamadı mızrab simi. mənə dəlini sənin kimi yandırub-yaxan olmadı...

Sizi deyə bilmərəm. Amma mən birmanalı şəkildə yer adamı olmaqdan uzaqlaşmıram. Çıxıb gedirəm həmin o qaranlıq yaran işığın arduca, işığın surəti ilə. Gədə-gədə də bir hissə edirəm ki, bu təkcə zülməti yarmaq deyil, bu həm də çatmaq istədiyini köksünü sıxmaq, ona sarılmaq, ona qovuşmaqdır. Deməli, ürəyin və həm də ruhon əlbirliyi, dil birliyi son olaraq səni birtəhərləkdən, bədgümanlıqdən, ümidəsizlikdən, lap elə inamsızlıqdan qurtara bilir. Çünki:

Zülməti qoynuna alan atağım, Birtəhər yuxuya verər kədəri... Mənim pəncərəmdə şüşəlikək çaxır, Sənin pəncərəmdə yağış gözəlir...

Fikirlərimin əvvəlində səmimi şəkildə etiraf etməşdim ki, ruh doğması ilə, könlümə yaxın hisslərlə baş-başa qalmaq mənim özüme də özümə baş-başa qalmağa qaytarır. Yolun çötinliyindən, həttə bu yoldağı uğursuzluqdan belə çəkinmədən davamı olaraq güvəndiyim, sığındığım, yer üzündə Tanrımin bildiyim davamı nəfəsi, həttə kölgəsi belə mənim sevgimin yaşaması, varlığı deməkdir. Baxmayaraq ki, hər dəfə, hər addımda, hər kəlmədə Onun pəncərəmin işığına bürünmə bilməssə də, heç kədəri də yuxuya vermək fikrində deyiləm. Çünki o pəncərədən günəşin boyulanacağına Allahın özü qədr inanmıram. O inəmin hərdən asılıq məqamında yazdığım:

ha bu yolu gedib-gəlim ox olmadım - ürək dəlim! sevinən nə mənim əlim, nə sənin yaxan olmadı.

- misralara baxmayaraq, GÖZLƏRİN LİMƏNİ o limana yan alan gəmi üçün yaşılışq yandıracaq. O gəmi gözəlirin limanı üçün üzür axı...



Nizaməddin ŞƏMSİZADƏ

(əvvəli ötən saylarımızda)

Elnuram, nə yaman dəhşətdi, Allah! Sevginin özü də bir dərdi, Allah! Sənəmə sevgimi tərptədi, Allah! Ömrümdə əbadi qalan görüşlər.

Əlbəttə, yaralı vətənin şairi olmaq, onu sevmək, qəli o tayda arzuları bu tayda qalan qızların sevgisi əsl faciədir. Dərdi çox olduca şair daha artıq şair olur: "Dərd ərillərinin əsas sərməyosidir" (Füzuli). Dərd, əsir torpaq həsrəti. Əl müsəbu qeyrəti bir vətəndaş, söz əşiği Elnur Baxış şair edib.

Sən görüş, ayrılıq, kövrək baxışlar Axı gözəlirəndən, süzlüdə yaşlar. Çəkildə sənəmə qəmi naxışlar Əvlədə anacan, əvlədə səmə.


Baxışın gözündən gətmir bircə an Donur damarında, ürəyində qan. Mənə bu dünyaya bəxt edən insan Əvlədə anacan, əvlədə səmə.

Bu bəndlər Natiq Əlisoyun "Müharibənin, görünməyən qəhrəmanları" romanında yer alan "Əvlədə anacan, əvlədə səmə" adlı doqquz bəndli şeir əleyqəyandır.

Natiq 38 yaşılı hərəkət-mayor kimi Naxçıvanda xidmət edib, yazıçı, şair, jurnalist - Azərbaycan Jurnalistlər Birliyinin üzvi, "Qızı qələm", "Ali Baş Komandan", "Ulu Öndər" media mükaəfatlarının laureatı, "Heydər Əliyev fenomeni və ordü quruculuğu", "Müharibənin görünməyən qəhrəmanları", "Vətəna layiqli oğul gərəkədir", "Zir-və" kitablarının müəllifidir. Necə deyirlər, Natiq bəy bir əlində silah, bir əlində qələm vətəniyə və xalqna xidmət göstərir, silahlə yaratdıqlarını qələmə yazıb əbədləşdirir. Onun nəsr və şeirlərindən mərimi səsləri, hücum hayqırılan, zəfər sevincləri eşitmək olar. Natiqin "Mənim surəti dünyam" (2021) kitabında ənənəvi həç şeirləri ilə bərabər, dahi Füzuli, Seyid Əzim, Əliqə Vahid ruhlu qəzəllərdə yer alır. Natiq Ulu Öndər sevdəlidir:

Qəlm də aciz, qəlm Şair yazdığı sözə Əbədi yaşamağa, Adın da yəstə bizi, Yaxa, ulu Öndərim.

Dəryalara çevirdin Quruyan bululaqların. Alışdı adın ilə



Vəqif İsaqoğlu, yazıçı, publisist

Bərk külek əsdi. Sonra da uğultu qopdu. Dağlar lərzəyə, dəniz təlatümə gəldi, qayalar şikəlləndi, dağqalar qəzəbə səhili döyələndi. Sanki yerlə qəyün arası qovuşdu. Bu uğultudan, dağların lərzəyə, dənizlərin təlatümə gəlməsindən sonra qoca Çinər ağacı öz kökündən qopub aslan kimi nəre çəkərək böyrü üstə torpağa yığıldı.

Çinər ağacının kökündən qopub torpağa yıxılması ilə hamı baxıb gördü ki, gəlməli-gedimli, bir ucu ölümlü dünyadı. Bu dünyada əvvəl var, axır var. Və həm də ömrü dedikləri bir karvan yoludu. Bu karvan yolundan hamı keçəcək. Həminin ömrə "əvlədə" deyilib bu dünyada yalnız qurub-yaradanlar qalacaq, yaxşı ad, yaxşılıq qalacaq.

Çinər ağacı yaşadığı dövrdə əylməzliyi, məğrurluğu, ucalığı ilə seçildiyi kimi, dünyanı tək edəndə də doğurduğu əks-səda ilə yaddaşlarda qaldı, əbədiyyət simvolu kimi xatırlandı. Bu monada unudulmaz Əli Süleymanovu da məğrur və əylməz Çinər ağacına bənzədirdim. On üç il öncə dağ vüqurlu, çinar əzəmətli, polad iradəli, qurucu insan kimi tanınan və sevilen el ağsaqqalı Əli daya da itirdi. Bu böyük itkinin səsi soracağı təkcə Tovuzda deyil, bütün qərb bölgəsinə yayıldı. Bu acı xəbər gəlib Bakıya da çatdı. Əli Süleymanovun ölümi bir saatın ərzində bütün el-obanı ayağa qaldırdı. Onu yaxından tanıyanların, doqmalarının, dostlarının, xüsusiə də bütün tovuqluların ürəkleri ağrıdı, yüzlərlə insanın gözi yaşları sələ göndürdü.

Əli dayının ölümnə inana bilmirdilər. "Eyi fani dünya, xalqın istəklə oğlu, ellər atası Əli dayını da yola saldın, Süleymana qalmayan dünya, ona da qalmadı" - dedilər. Həm də dedilər ki, Əli Süleymanov ömrünü kişi kimi başa çatdırdı. Yaşamağı da, yaşatmağı da bacardı və özdənə sonra Qovlarda pozulmaz izlər qoyub getdi.

Əli daya on üç il öncə dünyasını dəyişsə də onu torpaqda deyil, qəlbimizdə axtarıq. Qəlbərdə yad edilərk, insan üçün ikinci ömürdür. Həmişə hörmət

REGION POEZİYASI

Tarixin çıraqları, Yaxa, Ulu Öndərim.

Ulu Öndərə, onun tarixlərə iz salmış əməllərinə möhbətt və qürur ifadə edən bu misralar Natiq Əlisoyun şair məramından xəbər verir.

Hər günü bir ilə bərabər 44 günlük müharibə də qazandığımız Zəfər 30 illik bir əsarətə son qoydu. Əbədi tarixə çevrilmiş bu Zəfərin əldə olunması xalq, ordü və Prezident - Ali Baş Komandan birliyinə yaratdığı dömr yumruğun nəticəsi idi. Hərbi şair Natiq Əlisoy bunu dərinəndə dərək edib yazır:

Dünya türkə baş ayır, ucaldıbr başımız, Baxıb fəxrət dəyir dostumuz, qardışımsız Tariximiz dərinədir, min illərdi yağımsız. Onun hər qarışına qurbandır əziz canım Zəfərlər sizinlədir, Ali Baş Komandanım.

"Dünya türkə baş ayır" təkcə bu sözlər müzəffər Ali Baş Komandan İlham Əliyevin "İyirmi birinci əsr türk dünyası əsri olaçaq" müdrik kəlamı ilə səsleşir: Natiq Əlisoy bir çox intibahları, mühbəm duyğularını "Bulud tək somadan ötən xoyalına" qoşa-rəq çağlayan bululaqlara, dağlara, boynü küük bonövşələrə, coşğun çaylara, "čoşanda döşündü-qayagotiron sellərə" salam şəkildə göndərir: "Salam e".Solmaz bir çökədir, qəlbimiz bitən

Namusum, qeyrətim vətəndir, Vətən. Qızların abrını, ismətin ərətən, O sıyah tellərə mənəndə salam də.

Şair görkəmli müasirləri, xalq şairləri Musa Yaqub və Fikrət Qocanın ölümnə əleyqə yazır: "Heyif!..." şairə, şeirə şair yazan qələmə ehtiramını bildirir: "Gəl qələmim, gəl dostlaşaq // Ayrılığa üzüm yoxdur" - deyir. "Sevirəm", "Qurban" şeirləri belə deməyə əsas verir ki, Natiq təpədən dirnağa qədr vətənpərvər şairdir:

Yerlərini, göylərin sirrini bilən Buludla, yağışla danışib-gülən. Dərdənd, tapdın süzlüüb gələn, Bulanulq sellərə görə sevirmən

və yazıqd:

Ay vətən, hər dəştin əzizdir məmə, Dağma, daşına, düzünə qurban. Havana, suyuna, toblitina, Alışan oduna, gözüna qurban.

Bu bəndlərdə tarixi bir ədalətsizlik nəticəsində ikiye bölünmüş Vətənə somimi bir oğul möhbəttə ifadə olunub. Natiq Əlisoy Vətəni həy-küysüz, sakit və dərinəndə sevir, Vətənin, hava sərhədlərini qoruyur. Demək ki, bu şairin vətən sevgisi real, konkret əməllə təsdiq olunan sevgidir.

Natiq Əlisoy ömürdən gedən aylar və illərlə özünəməxsus şəkildə öz əziz adınımq qürbətə yola salmış kimi vidalaşır: "Salamat qalın" deyir:

Yaşımın üstünə bir yaş da gəldi, Aylarım, illərim salamət qalın. Qəm ilə alışan, qəm ilə yanan, Ağaran tellərim salamət qalın.

Bu şeiri oxuyanda Məmməd Arzın "Duman salamət qal, çən salamət qal" misrasını xatırladı. Təkcə kitabların, nadir səmələlərin və fotoların arxivı olmur, hər ömrün də arxivı var. Biz acılı - şirini yaşadığımız mü illəri bu arxivə göndəririk. Xalq şairi Fikrət Qocanın bir şeiri var, əzər bilimlərin, məzmunu belədir: bir qoca vəfat etmiş həkəmlisini dəfn edib qəbristanlıqdan qayıdanda yolda nəvəsi ondan soruşur: baba ölən kişilər hara gedir? Baba ona belə cavab verir: Oğul, ölən kişilər gələcək günlərin bünövrəsinə qoyuruq. Mən belə düşünürom ki, biz yaşadığımız illəri, o illərdəki əməllərinizi gələcəyinin bünövrəsinə qoyuruq. Şair Natiq Əlisoy da ömrün yaşanılmış illəri gələcəyə ünvanlıyqları vidalaşır.

Üzü Dədə Ələsgərdən bəri dağlara çox şeirlər yazılır, o ucalıq, dönməzlik, əzəmət, o vətən nişanəsi kimi vəsif olunub. "Qüdrətdən səngərlə, qalalı dağlar" (Aşiq Ələsgər). Müxtəlif rakurslardan törənmiş olub. Xəməzdə yaşayan gənc bir qız 1979-cu il də Qubadı şeir məclisində bir şeir oxudu, bir bəndə yazımda qalıb.

Dağlara nə qədr əhlar yağarmış Ahlardan dağların başı ağarmış. Dağların köksində görüb dağ, yara, Ahi çəkdim, dedilər ahi dağlara.

Dilimizdə, kədərdən, dərdəndə ah çəkən adama deyilən "Ahi dağlara!" deyimi var və bu deyim sağlyca on yaxşı şeirlərdən birini yazırdı.

Natiq "Dağ kimi dağların dərdinə dözən" insanları - qəhrəmanları - Babək, Korəqulu, Nəbini, Korəmi yaşadan dağlara "Bu dağlar" şeirini həsr edib:

Allahın müqəddəs möcüzəsində, Dərdi-təpəli pirdi bu dağlar. Bir yanı Təbrizdə, bir yanı Şuşa, Tapdın dirnağa sirdi bu dağlar.

Şair bizim dağları vətənimin simvolu kimi törənmiş və təsdiq edir. "Naxçıvanım", "Naz əyilyür", "Kədirməm", "Bəs niyə?", "Qaldı", "Göncəliyim" kimi şeirləri bu şeirləri üslubu, aydın deyim tərzində qənaət gəlməyə imkan verir ki, Natiq Əlisoy bizim zəngini və övlən, müdrik əşiq şeirlərinə ənənləri ilə bağlı şairdir. Onun şeirlərindən Aşiq Alımın, Dədə Ələsgərin, Abbas Tufarqanlımın, Sarı Aşığın. Aşiq Şakirin şeirlərinə nəfəsi, ötri gəlir.

Haqq, ədalət düzdən keçir Hər bir baxış gözəndə keçir. Söz də gəlib sözdən keçir, Bu dünyaya, o dünyaya.

Şair təkcə bu dünyanın dərdlərinin çəkən, həm də bu dünya o dünya üçün hazırlıq olduğunu əməli saləh yaşamağı tələp edir. Onun Allahın varlığına inam ifadə edən "Allah" şeir (və bu tipli digər şeirləri) stixiyası yer olan insanı mistik yaşantıların bədi ifadəsidir:

Arzular sonsuzdur zəkəlar dərin Milyon cür rəngi yer göy ilə rəngin. Hər kəsin qəlbiniqni gizli sirlirin, Gözən də Allahı, bilən də Allah.

Min illər olsa da dünyanın yaşığı Əbədi, əzəli yoxdu sirdaşı. Zərrəni, damlanı, torpağı, daşı Qurran da Allahı, sevən də Allah.

Hərbi şair Natiq Əlisoy beləcə dünyanın gərdişi üzərində düşünürlər, vəhdət - vüqud fəlsəfəsi ruhunda fikir yürüdərk düşünən, insanı və onu yaradan İlahəni bir araya gətirir:

Zəməmələ bir zamanə çatdı İnsanlığın içində insanlığın bitdi. Haqq, ədalət kəməmə adadı Fətinəyə, yalana uydu bu dünya.

Bütün düşünən, istədadlı şairlər kimi Natiq də öz zamanəsi ilə müxəliflədə yaşayır yazır. Onun uğurlu şeirlərində yaxşı monada söz oynatmaq, eyni sözü müxtəlif mənərlərlə işlətmək, əssosiativ düşüncə tərzidir var. Şair SÖZ-ə hakim olmağa, min illərə yaşılı oyan Azərbaycan - oğuz sözlünün üzünü ağ etməyə, onun urvatdan salmağa çalışır.

Natiq Əlisoy şeirə hörmətə yanaşı, şeir dilinin aydınlığına fikir verir. Əlbəttə, onun da şeirləri arasında təkcə həyatdan gələn mövzular yox, ədəbiyyatdan gələn ənənəvi mövzular da var. Azərbaycan Yazıçılar Birliyinin üzvi, Qarabağ Müharibəsi vətəni Gileyli Bəylər - Bəylər Hüseynov 1953-cü ildə Bəyloqan bölgəsinin Eyvazallar obasından anadan olub. "Üzü o dağlara ucan dənizlə", "Görən bu köç hara gedir?", "Yaşımı neyinirəm, ürəyimə bax", "Hər təzə kitabda təzə söz olmur", "Şeytanı dost olan Allahı sevməz", "Mən ana laylası eşitməmişəm" şeir kitablarının, "Bir il səkkiz ay erməni əsirliyində", "Bəyloqanın milli qəhrəmanları", "Oğul, Vətən əmanəti", "Gözün aydın Azərbaycan, torpağın qayıtdı" kimi publisistik kitabların müəllifidir. Hom şeir topluslarında, həm də publisistik əsərlərində Gileyli Bəylərin obrazı canlanır, estetik baxımla Vətənə, onun bir parçası olan Qarabağa, Vətən müharibəsi qəhrəmanlarına - şəhidlərimizə və qazilərimizə dərin vətəndaş sevgisi ifadə olunur. Onun "Seçilmiş şeirlər"

ri" üç cilddə nəşr olunur. "Sən açdıqın qapıları kim bağlayar, İlahi..." adlı I cild 2021-ci ildə işıq üzü görüb.

Ucalardan uca olan dərğahına çox şükür, Xiləskərsən, qoruyansən, pənahına çox şükür. İnəm dolu, ümid dolu səhəməyə çox şükür, Sən açdıqın qapıları, kim bağlayar, İlahi.

Bu və ya bu tipli şeirləri göstərir ki, Gileyli Bəylər Allah adamı, iman və inam sahibidir. O beləcə cavabı özüna olan poetik suallar verir: "Nəçə-nəçə alim olub-hənsi biri "Quran" yazdı". Beləliklə o təkcə şükranlıq etmir, həm də Allahın və müqəddəs kitabımız olan Quranın təklimini iqrar edir.

Kainatın yaşığı yoxdu-həm köhnədi, həm təzədi, Yaradılmış hər nə varsa, əmələyan möcüzədə.

Bu minvalla da o, İlahinin hələ insanın dərək edo bilmediyi, stixiyası yer alan insan əqlinin Soma həqiqətlərini dərək etmək imkanına malik olmadığını təsdiq edir.

Poeziya min ildir ki, haqq, ədalətsiz dünyanı yamanlayır, düzlük, doğruluq uğrunda mübarizə aparır. Bəylər də bir qədər əşiq şeiri törəndə yaşılırdı - yaxşılaşlıq və elə sadə asılıqlar sayığı bu klassik ənənəni imkan daxilində davam etdirir. "Qrx ildir yazıram, bəxtimə bir bax..." şeirində belə misralar yer alır:

Həqiqət, ədalət qalıb kölgədə Şeytan səhliq edib, üzə çıxıbdı. Yaxşının yerinə yaman gəlibdi, İşıqlı yollara duman gəlibdi. Qaydasız, qanunsuz zaman gəlibdi O da bizim bəxtimizə çıxıbdı.

Ədalətli olmaq - qəhrəmanlıqdır. Kim haqq-ədələt axtararsa o boşəriyyəttə xidmət edir. Ədalətli olmaq hər bir sənəd adamının, xüsusiən şairin ləyaqətdir. Şair nə qədər ömrün var xeyrixahlıq - yaxşılaşlıq elə deyir: var, dövlət, vəzifə müvəqqəti yaxşılaşlıq obədidir. "Bir də görörsən ki, hazırda tabut // Nə vaxt edəcəksən yaxşılığı sən?".

Gileyli Bəylər qoşma və gəralı yazıb. Və bu şeirlər Azərbaycan oxucusuna doqmadır.

Elo şey yarat ki, düşsün dillərə Elo şey yarad ki, yadigar olsun.

Bir qoşmasında belə deyir, yaxşı niyyətdir görəsən şair özü yazdığına əməl edo bilirmi? "Hələlik bir yanda qalsın bu sual!" (S.Vurğun) və biz Bəylərin 352 səhifəlik I cildini nəzdəndə keçirək...

Sənətin yolları çətinəndə çətin Bu yolu gətməyə qca güdrətin! Sənətkar o zaman alar qiymətin Ona qiymət verən xiridar olsun!

(Ardı var)

ÖMÜR DEDİKLƏRİ BİR KARVAN YOLU

xatırladığım Əli dayının yatdığı məkanı ilde bir dəfə ziyarət ediram, məzarına baş əyirəm. Düşüncələmə dalıram. Düşünürom ki, dünyada qurub-yaratacağın, təmiz addan, xalqın möhbəttəni qazanmaqdan şərfəli heç nə ola bilməz.

Bu adı Əli daya həyatıyla, böyük işlərlə, yaxşı əməllərlə özü qazanmışdı. Bəli, zarafat deyil, qırx ilə yaxın böyük bir təsərrüfata, daha sonra böyük bir müəssisəyə rəhbərlik elədi, necə deyirlər ömrünü Qovların və qovların yolunda şam kimi eritdi. İşlə, zəhmətlə yurdu, elin-obanın başını uca elədi. Bu illər ərzində neçə-neçə zavodun, sarayın, mədəniyyət evinin, məktəbin, texnikumun təməli daşını qoydu. Gecə yarısı yatıb dan yeri qızarması oyandı. Siyənsində neçə-neçə orden, medal parlayırdı. Qovlarlıların süfrəsinə çörək bəzədikcə ürayi sevincindən çiçək kimi açıldırlı. Yanına gələnəri razı yola salırdı. 40 il ərzində qovlarlılar üçün ömrünü şam elədi. Əmək cəbhəsində də döyüş cəbhəsində olduğu kimi Vətənə cəsür bir əsgər kimi xidmət elədi. Qovlarda "yeni həyat" yaratdı, ehtiyac dənizində batınları qurtardı, yüzlərlə yeni iş yerləri açdı, özünü düşünmədi, hamını düşündü.

Heç də təsadüfi deyildir ki, ulu öndərimiz Heydər Əliyev Qovlarda olarkən "Tovuzun gözəl təbiəti, zəngin sərvəti vardır. Onun ən böyük sərvəti isə zəhmətsevər insanlarıdır" - sözlərini də Əli Süleymanovun rəhbərlik etdiyi sovxozla daha yaxından tanış olandan sonra demisdir.

Kiçik bir haşiye: Tələbə idim. Tovuzda nəşr olunan "Həqiqət" qəzetində təcrübə keçirdim. Əli dayının direktoru olduğum sovxozdan çəker yazmışım. Yazı xoşuna gəlmişdi. Sonra öyrənib ki, tələbəyə, özüm də Moskvada oxuyuram. Məni yanına çağtırdı. Onda 1984-cü ilin avquos ayı idi. Mənimlə bir xeyli söhbət elədi. Sonra mənə bir zərf uzatdı: Götür, tərğarəyə bilet alarsən", - dedi. Zərri götürməkdə istəmədim. Üzəndəki təbəssüm bir andaca yoxa çıxdı: "Oğul, bu günə kimi heç kimi mənim əlimi geri qaytarmayıb". - Səsinde ciddiqlik vardı. İstər-istəməz elimi zərfe sarı uzatdım.

Bu, Əli dayının mənə eləmiş olduğu ilk qayğı idi. Sonralar da onun qayğısını gördüm, çətinə düşəndə, köməyə ehtiyac olanda onu xatırladım. O kişinin el üçün, xalq üçün döyünən böyük ürəyi vardı.

İndi onun kimi müdrik ağsaqqallar, elə-obaya çörək verən, yıxılanın qolunu

onu daha əzəmətli göstərir. O, Böyük Vətən müharibəsi iştirakçısıdır. Müharibədən bədən sinesini orden və medallarla dolu qayıtmışdı. Sonra əmək cəbhəsində "döyüşmüşdü". "Döyüş-döyüşə" geridə qalmış Qovlar kəndini, şəhər tipli qəsəbəyə çevirmişdi.

Mən Əli dayaıdan yurdu, torpağı sevmeyi, əsl vətənpərvərliyi öyrəndim.

Mən Əli dayaıdan səbri, təmkinli olmağı öyrəndim, iddiasız və təmənənəsiz yaşamağı öyrəndim. Mən Əli dayaıdan inamı, etiqadı, dəqiqliyi, ədalətli və insafılı olmağı öyrəndim. Öyrəndiklərim mənə bir ömrü bas əleycaq.

Mən indi də Əli dayının böyük oğlundan - Talib müəllimdən öyrənirəm. Onun kimi xeyrixah, qayğıkeş, haqqəsevər olmağa çalışıram. Onun kimi məhrabən, dostcanlı, heç kimdən çəkinməyən, özünə güvənib sözü birbaşa üzə deyən, qorxmaz və cəsarətli Talib müəllimdən öyrənirəm. Həm də həyatda onun kimi prinsipial olmağa çalışıram. Beləliklə müdrik və unudulmaz el ağsaqqalı Əli Süleymanovdan, eləcə də dəyərli Əli dayaı, dəyərli dost olan, iqtisadçı alim kimi tanınan Talib Süleymanovdan əldə etdiyim mənavi sərvət həyatım boyu yoluma Əli dayaı kimi, Talib müəllim kimi insanlara gərəqli olmağa sövğ edib.

...ki ay öncə yənə də Əli dayının məzarını ziyarətə gətmişdim.

Məzən öndəndə dərin düşüncələrdə daldığım anlarda qəflətən ürayiməndə süzlüüb gələn bu misralarımdə qəzəqlərində necə səsləndiyindən özümün də xəbərim olmadı:

Xalqa dayaq oldun gənclik vaxtındən, Nur tək qəlbə döldün gənclik vaxtındən. Heç zaman düşmədin qürur taxtındən, Kişi ömrü, sultan ömrü yaşadınl!

Dar ağağad adın həya yetərdi, Aralıqdan umu-küsü itərdi. Bir sözlünlə qan davası bitərdi, Kişi ömrü, Qorqud ömrü yaşadınl!

Heç kimi qoymadın çətinədə, darda, Nur tək qəlbə döldün gənclik vaxtında. Pozulmaz iz qoydun doğma Qovlarda, Kişi ömrü, xaçaq ömrü yaşadınl!

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

№ 21 (2295) 4 iyun 2022-ci il



Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyi

Albaniya - Qədim Azərbaycan dövləti

Bu yazıda e.ə. IV əsrin sonu - III əsrin əvvəllərində mövcud olmuş qədim Azərbaycan dövləti olan Albaniya tarixindən bəhs olunur.

"Albaniya" və "albanlar" tarixi Azərbaycanın əsasən şimal vilayətlərini əhatə edən ölkənin və həmin ölkədə yaşayan xalqın antik mənbələrdən məlum olan adlarıdır. Qədim Azərbaycan dövləti Albaniya tarixi Azərbaycan ərazisində, müasir Azərbaycan, Ermənistan və Gürcüstanın bir hissəsi, həmçinin Cənubi Dağıstan ərazilərində mövcud olmuş tarixi dövlət olmuşdur.

Paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhərləri olmuşdur. Antik dövrün müəyyən bir mərhələsini və erkən orta çağların bir neçə yüzilliyini əhatə etmiş Azərbaycan Albaniya dövrü Vətənimizin tarixində böyük və çox mühüm mərhələdir. Azərbaycanlılar alban mədəniyyətinin, albanlar tərəfindən yaradılmış bütün dəyərlərin varisleridir.

Görkəmli qafqazşünas tarixçi Yevgeni İqnatyeviç Krupnov yazırdı: "Albaniya tarixinin öyrənilməsi işində heç bir

məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar" (Крупнов Е.И. - Древнейшая культура Кавказа и кавказская этническая общность, "БА", 1964, № 1).

Burada yaşamış tayfalar haqqında Yunan-Roma müəllifləri məlumat verirlər. Strabonun məlumatına görə, Albaniya əhalisi 26 dildə danışan tayfalarından ibarət idi. Qaynaqlarda Albaniyada yaşayan xalq və tayfalar sırasında utilər, qarqarlar və amazonkalar, sovdələr, kaspilər, maqlar, sisaklar, mardlar və amardlar, ariaklar və anariaklar, qeller və leqlerin adları çəkilir. Bu tayfaların ən qədimləri Qafqaz və türk dillərində danışan avtohton etnoslar olmuşlar (Ямпольский З.И. Древнейшие сведения о тюрках в зоне Азербайджана, //Учен. зап. АГУ им. С.М.Кирова, 1966, ? 2; Ямпольский З.И. Древнейшие сведения о тюрках в зоне Азербайджана, //Учен. зап. АГУ им. С.М.Кирова, 1966, ? 2;

Алиев К.Г. К вопросу о племенах Кавказской Албании//Тр. Выхы междунар. конгресса антропологии, и этнографии. наук, т. 10, М., 1970; Алиев К.Г. К вопросу о номадах Средней Азии и древнего Азербайджана (Атропатены и Кавказской Албании)//Центральная Азия в кушанскую эпоху. М., Наука, 1975).

Qədim Albaniya etnik tərkibinə görə kifayət qədər rəngarəng ölkə idi. Lakin albanlar bu ərazidə daha iri tayfa idi. Buna görə də bütün ölkə Albaniya adlanmağa başlanmışdı. Lakin bu da tamamilə mümkündür ki, bu tayfanın özü adını ölkənin adından almışdır.

Mütəxəssislər qeyd edirlər ki, "Alban" adını türkdillli tayfalarla bağlamaq daha uyğun variantdır (Г. Гейбуллаев, 1991, с. 227; Ямпольский З.И. Древнейшие сведения о тюрках в зоне Азербайджана, //Учен. зап. АГУ им. С.М.Кирова, 1966, ? 2; Ямпольский З.И. Древнейшие сведения о тюрках в зоне Азербайджана //ИАН АзССР, 1955, ? 8; Ямпольский З.И. К вопросу об одноименности древнейшего населения Атропатены и Албании //Тр. ИИФ АН АзССР, 1954, т. 4). Çünki hal-hazırda Orta Asiyada konkret olaraq Qazaxıstanda alban adlı türkdillli qəbilə yaşayır. Bundan başqa çuvaşların öz yaranışları haqqında dastanda çuvaşların yaranması haqqında danışılarkən bildirilir ki, onların ulu əcdadları Qafqaz dağlarının o tərəfindən gəlmiş albanlar olmuşdur. Son dövrlərdə aparılan sanballı elmi tədqiqatlar nəticəsində Qafqaz albanlarının türk mənşəli və türkdillli tayfa olması birmanlı şəkildə sübut edilmişdir.

Qafqaz Albaniyasında şəhərlərin yaranması məhsuldar qüvvələrin ümumi inkişafından, sosial-iqtisadi münasibətlərdə baş verən köklü dəyişikliklərdən irəli gəlmişdir. Bunlar nəticə etibarən ilə sənətin əkinçilikdən ayrılmasına, ticarə-

tin, əmtəə-pul münasibətlərinin coşğun inkişafına, siniflərin və dövlətin meydana gəlməsinə səbəb olmuşdu. İnzibati bölgü baxımından Albaniya vilayətləri və əyalətlərə bölünmüşdü. Albaniyanın solumsahil ərazisi 11 vilayətdən ibarət idi. Çola vilayəti Dərbənd keçidindən Cənuba doğru, təxminən Beşbarmaq dağınadək Xəzər sahilı zolağı əhatə edirdi. Vilayətin iri şəhərləri Çola və Dərbənd idi. Lpina Çolanın Şimal-Qərbində, Çola ilə Şəki arasında yerləşən vilayət olmuşdur.

Yunan müəlliflərinin əsərlərində adı çəkilən Kambisenanın ərazisi Albaniyanın Şimal-Qərbində, İberiya sərhəddində yerləşmişdi. Kambisena Şimal-Qərbdə Alazan və İori çaylarının orta axarlarından, Cənubda Kür çayınadək, Şərqdə isə Alazan, Kür və İori çaylarının qovşağınadək ərazini əhatə edirdi. Daş-kəsəl Şirak yaylasının da yarısı bu əraziyə daxil idi.

Qəbələ (Kabalaka) vilayəti Lpınadan Cənubda, Şəki və Çola vilayətləri arasındakı ərazini əhatə edirdi. Bu vilayətdə Albaniyanın paytaxtı Qəbələ şəhəri yerləşirdi ki, bu barədə ilk dəfə eramızın I əsrində Böyük Plini xəbər verir. Qəbələ antik dövrdən erkən orta əsrlərə - V əsrə qədər Albaniyanın paytaxtı, Alban Arşakilərinin iqamətgahı və alban arxiyepiskopunun qarərgahı olmuşdur. 510-cu ildə Alban Arşakiləri öz hakimiyyətini başa vurduqdan sonra Qəbələ Sasanilərin təyin etdikləri mərzbanların qarərgahına çevrilir. Şəki vilayəti Qafqazın dağətəyi ərazisində, Qəbələnin Şimal - Qərbindəki ərazini tutur. Qərdə və Cənub - Qərbdə tarixi Kambisena vilayəti ilə Şimal - Qərbdə Lpina vilayəti ilə, Cənub - Şərqdə Qəbələ ilə həmsərdə idi. Paytakaran (Moisey Kalankatlıda Balasikana, fars və ərəb mənbə-



lərində Balasakan) vilayəti Azərbaycan Respublikasının Cənub-Şərq hissəsində yerləşərək, Xəzər dənizinin sahillərində qədər uzanırdı. Mil və Muğan dülzələrinin bir hissəsini əhatə edirdi. Ehtimal ki, Paytakaran ayrı-ayrı vaxtlarda vilayətin Cənubunda yerləşən Atropatena-nın Şimal - Şərq torpaqlarını da özündə birləşdirmişdir. Paytakaran siyasi cəhətdən gah Albaniyaya, gah da Atropatena-yaya meyl edib və ayrı-ayrı dövrlərdə onun tərkibinə daxil olmuşdur. IV əsrin II yarısında Paytakaran bərdəfəlik Albaniyanın tərkibinə qatılmışdır. Tarixi əyalət sayılan Uti (yunanca Otena) Paytakaran kimi Kürün sağ sahilində yerləşirdi. Şərqə Paytakaranla, Cənubda Artsakla həmsərhəd idi. Şimalda Kür çayı ilə əhatə olunmuşdu, Qərbdə isə Albaniya və İberiya sərhəddinə kimi uzanırdı. Antik şəhərlərdən Ayniyana, Xani, Anariaka, Xalxal, eləcə də Moisey Kalankatlının yazdığına görə ... Bərdə (Partav) bu vilayətdə idi.

Artsak və ya Ərsaq vilayəti sahsahil Albaniyasının ən mühüm vilayətlərindən biri olmuş və hazırda Qarabağın dağlıq hissəsini və Mil düzündün bir hissəsini əhatə etmişdir. Əyalətin əhalisini qarqarlar, utilər, hunlar, xəzərlər və barsillər təşkil edirdi.

Sünik - (Sisakan) vilayəti Albaniyanın Cənub ucqarında yerləşərək Qərbdə Ermənistan və Şimalda Artsak arasındakı ərazini əhatə etmiş, Göyçə gölünün Cənubunda yerləşmişdir. Sünik ayrı-ayrı dövrlərdə gah Albaniyanın, gah da Atropatena-nın tərkibində olmuşdur. Bizim eramın I əsrində hakimiyyət başına gələn ilk Albaniya hökmdarını Sünik nəslilə bağlayırlar.

(ardı gələn sayımızda)

Əbülfət MƏDƏTOĞLU

AZƏRBAYCAN RESPUBLİKASININ
MEDIANIN İNKİŞAFI AGENTLİYİNİN
MALİYYƏ YARDIMI İLƏ



Köhnə bir pencəyini tapıb-geyib atamın, Gedəm, üzün dağlara..

məni sənədən gözəl duyan tapılmaz, ruhuna ruhundan nəgmə əmizdir. səhərlər nə qədər işıqlı-nurlu, axşamlar nə qədər heyrotamizdir.

bir gözəl aynada əksimi tapdım. yaşımı əlindən geri sayırsan. küllükdən tapılmış zümrüd qış kimi, ömrümü təzədən cəlalayırsan.

VARDIN...

Mən sənə qatarlarda rast gəlmədim, Rast gəlmədim getdiyim uzaq şəhərlərdə.

Amma vardın içimdəki boşluğu dolduran ümid dolu səhərlərdə. Hardasa olim çatmayan ən yuxarı qatlarda vardın. Başına gələn bütün əhvalatlarda vardın.

Vardın Clovlaya bilmədiyim ayaqlarımın sızltısında. Vardın qızıl şəfəqlərin ovcunda, gülmüş ilğimlərin mızltısında. Səndən ayrılıb getmək olmurdu, getmək olmurdu şəklin düşən pəncərələrdən. rəsmi düşən sularından...

Ayımaq olmurdu bir külek kimi gəlib keçdiyən yuxulardan. Hər şey köhnəlirdi sən təzə qalırın, xatirələrimin qürubunda köçəri durnataq qanad çalırın...

Hər bahar yağışlar çəmənlilikləri tomir elayirdi, hər çiçəkdən boylarırdın... buludlarla döyüşdən yorulmuş günəş kimi yanurdun. Vardın,daşqınlarda,yanğınlarda,vəlvələlərdə, Vardın xam xəyallarımın aynasında, içimdəki on ballıq zəlzələlərdə...

Bu iş olarmı,olmaz, bu iş olmazmı, olar...

Göyün dördü yerindən yağıb-tökür qara sis, Uzaqda bir ambulans ulayır yenə pis-pis, Dünəndən baş-başadı ürəyimdə iki hiss, Bu iş olarmı,olmaz..bu iş olmazmı,olar.

Gülcə xatrlayıram, o boz günü mən ancaq, Əllərim köz kimidi,noğuş vursam yanacaq. Bir az da belə sürsə, nofəsim dayanacaq. Bu iş olarmı, olmaz..bu iş olmazmı,olar..

O alovun, o odun büstünü tamamlayım, Cibimdəki məbliğin üstünü tamamlayım, Qoy bir siqar yandırm,üstünü tamamlayım, Bu iş olarmı,olmaz..bu iş olmazmı, olar..

Çox ağır bir şəkildə inkirdə-minkirdəyəm, Heç özümdə bilmirəm, na etmək fikrindəyəm, Pilloları aşığı..yuxarı..zirkindəyəm, Bu iş olarmı, olmaz..bu iş olmazmı, olar..

Dünən bir də durnalar nə qaldı ki..bir azdan, Qulağımda nəso var ala-toran payızdan.. Bahar müjdəsi göldi incik düşmüş o quzdan, Bu iş olarmı, olmaz..bu iş olmazmı, olar..

O kimdi ki,dumana,yağışa,çəna düşür..?. Nağıl, alma..na bilim.. düşür ey,nonə,düşür.. Həm də ki,qabaqcaadan söyləmək mənə düşür.. Bu iş olarmı, olmaz..bu iş olmazmı, olar..

Tarı da köks ütürür bəxib gözəlliyinə, Bütün rənglər birləşib sənə ayaq saxlayır. Sən xatrlayılanda dərman görəkmiir mənə, Ən dərın yaralarım bir anda qaşayaqlayır.

Heç kima qıymamışam bu yuxulu nəgməni, Bir bahar havasına umudlanmı pıçuram. Bu xaraba ömürdə sonsiz buraxma məni, Sənin xəyallarımın qarısına uçuram..

Bir qızıl ilan kimi sürünürəm hədəfə, Belinə dolanram,nofəsinə uyuram. Səni eşidəndə telefonda hər dəfə, Qəlbimdə min ocağın istisini duyuram.

Bir saatlıq ömürdə illər boyu uzanıb, Bir-birinin təkrarı mənəsis qəzalarım.. Sənin çəmənlüyündə mənəcoxdan qazanıb, İstirahət haqqını yorulmuş əzalarım..

Gəl uzaqda ömrünü qızıl şəfəqlərin, Günəş qaşqabağın Yer üzünə tökməsin. Nofəs alıb sevinisin əllərim dərın-dərın, Qəfil qorub bir ağrı ürəyimə çökməsin.

Küləklərdən sıyrılıb,yağışlarda yuyun gəl, Sənin təəssümündür qızıl donlu sərtlilər. Səndən ötrü yarandı dünyadakı ən gözəl, Çaylar,çöllər,çiçəklər,rənglər,süsələr,atirlər..

Gedəm üzün dağlara..

Hesabım bilməyəm, vaxtımın- saatımın, Burnundan buxar çıxa, yet qanadı atımın, Köhnə bir pencəyini tapıb-geyib atamın, Gedəm, üzün dağlara..

Lal olmuş cığırın edəm nitqini bərpa, Cilovunu boşaldam, at göy otları qırpa, Küləklər yağışları qamçatq mənə çırpa, Gedəm, üzün dağlara..

Üzü zirvaya qalxan xoşxənlər eniş gələ, Düşən dumana çəna, başıma min iş gələ, Düzəli dildəki ümid dolu "keşke"lər, Gedəm, üzün dağlara..

Gedəm, gedəm elə hey, qulağım düşə səsə, Yörğün yaz dumanyla duram nəfəs-nəfəsə, Beş-altı quzusunndan dayım birini kəsə, Gedəm üzün dalara..

Tənbəki tüstüsündən bığı saralmış babam, Kəfini soruşanda dəyə şükür babatam.. Qayda yaddaşına, qayda o dad, o tam, Gedəm üzün dağlara..

Görəm körpə uşaqtək həvəsini anamın.. Uzaqlardan hiss edəm nəfəsini anamın, Və bircoz yel eşidəm..Və..səsin anamın, Gedəm üzün dağlara..

Sağala sənəməki köhnə bir açıq yara, Havalanmış atmla qarq olam palçıqlara, İtlər görüb hürüşə, enəm alaçlıqlara.. Gedəm, üzün dağlara..

Görüm, əziz tuturmu yurd uğlunun xətrini, Üst başıma hopduram çölin-düzün ötrini, Başqa cür zəngin olur nənələrin vitrini, Gedəm üzün dağlara..

Olmasın...

Bir az gileyliyəm mən bu yazıdan, Gəlmir üzüsəfəq, gəlmir üzüdən, Heç ola bilməz ki, min-min arızadan, Bircəyən dən tutub sünbül olmasın.

Gəl də, gəl bu uzaq yolları çirmə, Ay donu"qırışın", ay salı tirmə, Sən gedib tikamın qoyununa girmə, Qəlbim də həsrətdən bülbul olmasın..

Bir də könlü qran pisin-pisidi, İçim başdan-başə eşqin hisidi, Hərə bir çiçəyin fədasidi, Əğər sən yoxsansa min gül olmasın..

Ham o qabaqkı "toy-düyün"lərin, Susub harayların, batıb ünların, Sənsiz təqvimlərdə düşən günlərin, Qədəmi bu başdan yüngül olmasın.

Götür qaz qəbrimi o belə, kötürək.. -Bu yörğün gəmini hayana sürək.. Boşuna yanırsa o iki ürək.. Qoy ondan sonra da bu kül olmasın..

Qurbanam deməyə nə var ki,sözə, -Bu qədər dözürsən,bir az da döz, də.. Ayaq da yorulsun, qulaq da, göz də, Yətor ki, yorulan könlü olmasın...

QURTARSIN

Qanadım yoxdu ki,bu dərindən üstən, Bir dəfə qış kimi sakim, qurtarsın. Sənin həsrətini harda əzdirim, Başımdan hayanda əkim, qurtarsın.

Etmə hər yetənə otoklik məni, Elə bal eşqinə pətoklik məni, Öldürüb qurtardı bu taklik məni, Mən necə eləyim təkim qurtarsın.

Yalandı kim desə əjdaha mənə, Bu sevgi oturdu çox baha mənə, Deyirsən üz tutma sən daha, mənə, Məni bu ağrıdan bə kim, qurtarsın.

Uğradım qədərım-qəzam nədisə, Yükkümü elə ver, əzam nədisə, Kəs mənə bircyolluq cəzam nədisə, Mən də adam kimi çökim qurtarsın..

Tutulmuş gözümə zövqü-sofa ver, Sən sözü yenə də sən insafa ver, Mənə özüyən yetiş, özüyən şəfa ver, Qoyma bu yararı hakim qurtarsın..

ATAM

Bütün çiçəqlərin fəvqündə sən durursan.. Qəlbimdə dövr edib, nəbzimdə vurursan. Hər gün ürəyimdə hakimiyyət qurursan.. Atam.

Keçib gəldin vüqarla, min obadan, min edən, Barıt qoxusu gəlir əyindəki şineldən. Milyon karə üstündü bu cod qoxu, "Şanel" dan, Atam.

Böyük türk torpağında çevirdin yazı, qış, Halalqla qazandı, məhəbbəti, alqış, Öpürəm alındıqı çatılan hər qırış, Atam.

Dünyamı bir həmlədə gətirdin ayağına, Məlhəm buldun təbiiyə könlümüzün dağına, İki dünya bir olsa toz qonmaz bayraqına, Atam.

Buludlara baş vurur, uca zirvədə kürsün, Adın, qoy dövrənmə həmişə belə sürsün, Nəyirsən, ünvanına .kim harda hürür, hürsün.. Atam..

Nəçə ki, nizamdadı bu həyat, qalacaqsan, Sənə olan bu eşq, daim mat qalacaqsan, Tarixdə sən günəcnə salamat qalacaqsan, Atam..

Dözürsən

Səni hər gün uşaq kimi aldadır, Ovuc-ovuc dərman-dəva, dözürsən. Buludların qara köçü yoldadır, Alıb sən bir boz hava, dözürsən.

Heç bu qədər dözüm yoxdu dəmirədə, O həkimdə-bu həkimdə, tomirədə,



Ayaz Arıbaç

Çəkir

Hər kəsi göylərə sevgi qaldırır, Hər kəsi torpağa məhəbbət çəkir. Bu dünya məhəbbəti yaranışından, Bilinmir cəzası nə müddət çəkir..

Günəş də istimir içi buz ömrü, Quzutək yalayır qədər döz ömrü, Sürüb gedəncən bir ucaz ömrü, Tale qabağına nəçə sört çəkir.

Qovub tutaçaqlar dərədə-düzədə, Vurub salacaqlar əlildə-yüzədə, Baxma ki, özüni tox tutur üzədə, Hamı fikir çəkir, hamı dard çəkir.

İçini döndərmə nahaqdan nəyə, Nəynəsən belədi, "əlif"-dən "be"-yə, Örtədə insanlıq qalmısan dəyə, Hamı divar höür,hamı sadd çəkir.

Sən də yəm gözünü, at başını di, Hələlik yuxuyun qat başını di.. Əzrayıl allahın ət məşinidi, Gecə də gündüz də qoşub ət çəkir.

Qaldı tülkülərə bəbir yerləri, Tükəndi canından səbir yerləri, Elə bəhadı ki, qəbir yerləri, Adam ölməyə də xəcalət çəkir..

dur bir az ol torpət, ır-yığış elə, qəlbimi toz basıb, yaman pintison. kimə toxutmusan bu gözəl toru, hansı mühəndisin labirintisan.

bilmirəm hansını necə eləyim, bir əldə məhəbbət, bir əldə təzad. şüurlü şəkildə doli oluram, bu nə duyğulardı dalısov-azad..

üzümə açdığın məhəbbət kison, könlümü rıqqətə gətirə bilər. məni sairlikdən min dəfə də çox, bu mövzə diqqətə gətirə bilər.

balaca, əl boyda bir telefonda, səsin min amperlik həyəcnə verib. o hansı rəssamdi cürətə gəlib, sənə nofəs verib, sənə can verib.

Ucuq-sökük xaraba bir ömürdə, Çəkməsən də zövqü-sofa dözürsən.

Köksüm hərdən dəniz kimi çalxanır, Eh mən də ki, salaxant-salxanır.. Qapın-bacan soyuqları saxlamır, Bilirsən ki, yoxdu səfa, dözürsən.

Kimin, nəyin xəyalını qurmuşam?.. Ağ divarda şəkli kimi durmuşam, Otuz yaşdan iliyini vurmuşam, Çoxdan gedib, yoxdu qafa, dözürsən.

Hansı gündü mən də bilim sən həmlə.. Mən də elə səfehlikdə sənəm də.. Nə tapırsan, 50 ildə sınımda, Mənim kimi bir əclafa dözürsən..

Vurdum

Özümi bu həyatda, Hər cürə işə vurdum. Bağrımı tika - tika, Eləyib, şişə vurdum.

İlləri verdim elə, Faydam olmadı yəla, Forhad olmasan belə, Min dağa tişə vurdum.

Hamdan başıq, deyil, Görünən işıq deyil, Heç kimi ağ qışıq deyil, Hamını dişə vurdum.

MƏNƏM

Sənə çətin gəlirunutmaq məni, Gözlünün ilk ovu, nubarı mənəm. Yalandan ağlambaşqa ad çəkib, Hələ də könlünün qıbarı mənəm..

Verərsən ən achesrəti həzmə, Çəkərsən təzədən ruhumu nəzmə, Günəşli günlərifəsilədə gözəmə, Sənin təleyinin baharı mənəm..

O səs qalığında,mənim səsimdirdi, O səsdən ürəyən əsim-əsimdir, Saçında oynayan məh nəfəsimdir, Qara tellərinin tumarı mənəm.

Dikəlməz gözümdə saraylar çökən.. Könlülər qanadan,ürəklər sükan.. Yayın istisində zəhləni tökən, Başına dolanano arı mənəm..

Hər gün ürəyində yara keçərsən, Ağappaq yolları qara keçərsən, Sən məndən ədalayib həra keçərsən- O hasar-o divar-o barı mənəm.

Qopar bu nəgmədən qopar sən,məni.. Gözündə-könlündə apar,sən məni, Harda arzulatasanparsan məni, Bütün Azərbaycan diyarı mənəm.

ELÇİN



Kamala Abiyeva

Yox, gənclik illərindən oxuduğum, ədəbiyyatımızın tanınmış imzalarından olan hörmətli Elçin Əfəndiyev haqqında deyil yazı. Elçin müəllim bir yazı, lap bir cəmlə də yazsa, münasibət bildirlənməz çox olur.

Mən Elçin Məmmədovdan söz əçməyəcək istəyirəm.

*Görən ucar səmadə dərd yükün daşayan ruh?
Cism əslü qalar, vücudə bəşarəy ruh,
Məni əli bədəndə əhdi yəşayan ruh,
Ruhum torpağın əlində, özüm üstə gəlmişəm.*

Əvvəl şeirləri diqqətimi çəkdi. Sonra imzası yadımda qaldı. Sonra əyani tanış olduq. Dünyaya, həyata baxışımı fərqlidi, düşüncəsi, görməsi, eşitməsi, bunları poeziyaya gətirməsi? Dəqiq deyər bilmərəm. Məncə hamısı fərqlidi. Elçin özü fərqlidi.

*Məni anam nə gəzir, məni anam nə gəzir,
Mən dünyaya Allahın dizi üstə gəlmişəm...*

deyir və düşündürsən düz deyir. Onun adına tərif siyahısında rast gəlməzəm. Orda 3-5 şeirini anıya bilmədiyim 3-5 nəfər olur. Bütün tədbirlərdə, bütün təriflərdə, saytlarda, qozetlərdə və s-də eyni imzalar. Elçin Məmmədova oralarda da rast olmazsan. Oxucular üçün yazır.

*Məni, məni öz anamın bəni bəni təllədi,
Hamı məni atıb gətirdi, anı gətirdi, ilahi,
Bircə məni ayaqlarım atmadı...*

Məne elə gəlir ki, bu sadiq ayaqlar elə onun oxucularıdır. Heç vaxt onun poeziyaya

sını atmayacaq ayaqları oxucuları. Poetik ruh, poetik ifadə, poetik yaşama və s. kimi ifadələrdə çox rast gəlikim kimi poeziya haqqında olan yazılarda. Düşünürəm ki, əslində ruhumuz görməmiş, duyumumuz poetikləşir.

Yəni nə qədər görürüksə, necə duyuruqsansa o qədər poeziya yaradır.

*Küsiyə bu şəhərin gündüzlü gecəsindən,
Boğulursa bu şəhər özü öz küçsündən,
Ən sonuncu ümidlər bir qızıl bəhədsə,
Ən böyük sevgilərin sonu ayrılıqsda.
Dən addığın gəyirçin əllərinə dönüksə,
Bu şəhərdə ölümlər ölümlərdən böyüksə,
Gəl, gedək bu şəhərdən.*

Gileylidimi şair Elçin? Elə görünür? Əslində burada ağrının bir sevgi gördüm mən. Gündüzlü gecədən küsdürənələrdən, şəhəri öz küçsündən boğanlardan, ümidsizlik yaşadıqlardan və s. getmək istəyir. Ya onların gətirməsi istəyir. Bu şəhəri onu sevmək anıyır. Nə qədər sevsən ki, şəhərin? Ümumiyyətlə necə sevsən ki, şeir olasan:

*Bu şəhərdə neçə qızın
saçlarına baxmışam e, qaradır,
Bu şəhərdə neçə qadın saçlarını
sənin kimi daradım...
Hördü, kəsdü, tumarladı uclarını,
Səndən sonra neçə qadın
saçlarını tutub sağa daradı,
Bir dənəsi, bir dənəsi
ürəyimə yatmadı.*

Şeirlərdə bir yük var Elçinin: duyan, sevmək, sevini, ağrıyan-yaşayan bir ürəyin yükü.

Rahatlıq tapmayan şair ruhu var :Ruhum qıyam qaldrıb üşyan ola bilirsə demək hələ ümid var...deyən Elçinin.

*Baki ocaq çatıb odumdan yənə.
Uzaqda deyilsən, yaxında yoxsan,*

Yoxsansa, bəs hardan düşməsən yadıma yənə?

Hardan düşdün yadıma? Şeirlərinlə dolarsan yaddaşında-yaddaşlarda. Bu şeirləri ki, yazarsan, həmişə yada düşəcəksən. Elçinin şeirlərini GOG-le axtarırsan verdim. Heç bir mətbuda rastlamadım. Hor hansı sayta, qozetə veribmi? Çap etməyiblərimi? Bunu dəqiq bilmədim. Cavabı təxmin etdiyimdən özündən soruşma-



**Ehh, ay Vətən...
Biz sadələhv bəndəlik,
baş götürüb qaçaqçasan hara bizdən?
Öz dördünə darman ara,
sənə yoxdur haray bizdən.
İcaza ver öz cismimi birca məzar yeri
boyda torpağına sıxam,Vətən,
Ruhum qalxsn göylərinə,
yağış olum o göynəyən yaran üstə
yağam, Vətən...**

Gördüyü, duyduğu, anladığı qədr hadisələrə, haqsızlıqlara münasibəti var. Bəzən fikirlərimiz üst-üstə düşür, təbii. Hələ cavandı. İnanıqların saxtalmı yaşama-yib monim kimi. Bunu kimsəyə arzulamaram da. Məsələ bunda deyil. Eyni hadisəyə münasibətimiz fərqli ola bilər, amma bu bir-birimizə olan sayğıya xələf getmir. Daş deyilik bir tələfde qalaq. Və birdən kimsə götürüb, ürəyi istəyəndə kimsəyə yoluna atsın.

Öz yolun olmalıdır. Bu yolda qarşına oxları çıxar bilər. Təki ürəkdən "Xoş gördük" deyər bilərsən. Hor şeirini oxuyanda "xoş gördük, Elçin" deyirəm. Sadəcə iki şeirini təqdim edirəm. Əminəm ki, siz də deyəcəksiz "Xoş gördük Elçin".

Elçin Məmmədovun bir kitabı çap olunub.Əminəm ki, bu ildən başlayaraq hər il yeni bir kitabla o da oxucularına "xoş gördük" deyəcək.

ŞƏHİD

*Bir yanan ocağın qaralan kızı,
Bir bəxtsiz atanın bükülmən dizi,
Bu yurdu alına yazılan yazı-Şəhid!
Qanın asımına qalxan buxarı,
Tanrıdan yuxarı, göydən yuxarı,
Atılan güllənin ədəm məzarı-Şəhid!
Haqsız divanların qurulan vaxtı,
Yerin göy üzünə burulan vaxtı,
Tanrının kor olan, kor olan vaxtı...
Şəhid.
Üstünə yüklənən parçalar dağı,*

Bir yanan ocağın qaralan kızı,
Bir bəxtsiz atanın bükülmən dizi,
Bu yurdu alına yazılan yazı-Şəhid!
Qanın asımına qalxan buxarı,
Tanrıdan yuxarı, göydən yuxarı,
Atılan güllənin ədəm məzarı-Şəhid!
Haqsız divanların qurulan vaxtı,
Yerin göy üzünə burulan vaxtı,
Tanrının kor olan, kor olan vaxtı...
Şəhid.
Üstünə yüklənən parçalar dağı,

Bir yanan ocağın qaralan kızı,
Bir bəxtsiz atanın bükülmən dizi,
Bu yurdu alına yazılan yazı-Şəhid!
Qanın asımına qalxan buxarı,
Tanrıdan yuxarı, göydən yuxarı,
Atılan güllənin ədəm məzarı-Şəhid!
Haqsız divanların qurulan vaxtı,
Yerin göy üzünə burulan vaxtı,
Tanrının kor olan, kor olan vaxtı...
Şəhid.
Üstünə yüklənən parçalar dağı,

Bir yanan ocağın qaralan kızı,
Bir bəxtsiz atanın bükülmən dizi,
Bu yurdu alına yazılan yazı-Şəhid!
Qanın asımına qalxan buxarı,
Tanrıdan yuxarı, göydən yuxarı,
Atılan güllənin ədəm məzarı-Şəhid!
Haqsız divanların qurulan vaxtı,
Yerin göy üzünə burulan vaxtı,
Tanrının kor olan, kor olan vaxtı...
Şəhid.
Üstünə yüklənən parçalar dağı,

Bir yanan ocağın qaralan kızı,
Bir bəxtsiz atanın bükülmən dizi,
Bu yurdu alına yazılan yazı-Şəhid!
Qanın asımına qalxan buxarı,
Tanrıdan yuxarı, göydən yuxarı,
Atılan güllənin ədəm məzarı-Şəhid!
Haqsız divanların qurulan vaxtı,
Yerin göy üzünə burulan vaxtı,
Tanrının kor olan, kor olan vaxtı...
Şəhid.
Üstünə yüklənən parçalar dağı,

*Nə var e çiyində bu dərddən ağır?
Kəsib qapısında qurulan çadır-Şəhid!
Ümidiz gözlərin çatan qaş,
Və ömrün bıməyən soyuğu, qışı,
Səmadən aslı qalan göz-yaşı-Şəhid!
Heç vaxt əriməyən zərvinin qarı,
Arxusu yarıncıq, ümidin qurmu,
Məridən dəşilmiş əsgər palırası-Şəhid!
Gəlməyən səbahın itkin günəşi,
Yarıncıq bir bəxtin yarım gərdəsi,
Sinədən açılan yayılma atəşi-Şəhid!
Batın bir günəşin can verən bərqi,
Torpağı qan ilə çəkilən sərgi,
Üçrəngli bayrağın dördüncü rəngi-Şəhid!*

ÇƏKİL, İLAHİ

*Ayağı yorulmuş,dizi bükülmüş,
Dodağı çatmış, qan altı gözü,
Önü yaraşmış,sağı bəzəkli,
Solcu gül-çəkikli, qaraltı üzü...
Allah,
Allah,bu karvanın qaradır üzü?
Üstündə bu boyda dəfina gəli?
Bu ağır dizi ki, bu dağ deyil ki,
Bu vicud tabuta dustaq deyil ki,
Bu tabut bu cismə yataq deyil ki.
Bu şəhid deyil ki.
Üstünə sərdiyi bayraq deyil ki,
Bəzəkdi,
Bir oğul bəznin evinə gəlir.
Bu sauyq, bu kələk üstümiri,
yağdır, ilahi.
Bu hansı hesabdı, saydı, ilahi?
Qələb ul-qurmuş yaz ola bilməz,
Qurulan bu yadı, toydu, ilahi?
Hansı bəxtvarlı çiyinlər üstə,
evinə sevinsə-sevinsə gəlir.*

*Susayan torpağa içirib
son damla qanın,
nəfəsi torpağı isidib,
vücudə donub,
Vətənə atılan namərd qürsünün,
Sıxab Vətən boyda qəhbə,gəli,
Bir dəfə...Barı bir dəfə
yarıncıq yurdundan çəkin,ilahi,
Çəkin e, özündən çəkin,ilahi,
İncimə,
Göy üzündən çəkil, ilahi,
Bir bədən ən uca yerinə gəlir.*

Mahmud Eyvazovun yaşadığı Pirasora kəndinin yolları yenidən qurulur

Mən hər dəfə şuş ucunda dağların ovcunda, sörin bulmağın qovuşduğunda qarar tutmuş qədim Pirasora kəndinə gedəndə və qayıdıanda yolları darsıq və narahat olmasın görə təəssüflənmişəm. Məsələ burasındadır ki, kənddən çıxan yol çox darsıq idi. Maşınlar qarşı-qarşıya gələndə bir-birindən ötür keçə bilmirdilər. Möhkəm, daşlı qayalar kənddəki texnika ilə dağıdılıb genişləndirilməyi, yolu təhlükəsiz etməyi imkan yox idi. Bu yolda qazalar ol-

artıq bir neçə gündür ki, xətirlərdə qalıb. Yəni həmin narahat yoldan əsər-ələmət qalmayıb. Pirasoralılar, kəndə gələnlər sevinirlər ki, yaradıldığı vaxtdan bəri ilk dəfə olaraq kəndin yol problemi öz həllini tapır.

Çoxdan idi ki, Pirasoralılar, elektron poçt vasitəsilə bir-biriləri ilə əlaqə yarırdılar. Kəndin fəalları tikinti-abadlıq işlərini aparmaq üçün xeyriyyə cəmiyyəti yaratmaq istəyirdilər. Hamı bu xoş niyyətlili təşəbbüsü bəyəndi. Qalırdı təkcə arzunu əmələ çevirmək. Bunun üçün təşəbbüs qrupu da yaradılmış, imkanlar götür-çap edilmişdi. Qrupun rəhbəri Aşef Tarverdiyev deyir:

"Bu günü çoxdan gözləyirdik. Necə ki, yəqinlik etdik təşəbbüs qrupunun ideyası reallaşacaq, sevincimizdən uçağına qalmışdıq. İstər-istəməz 34 il əvvəllə boylanmış oluruq. 1988-ci ilin 23"

nəfər məzuarından ibarət qrup Neftçala rayonunda topladı. Səmmi söhbət-timiz çay süfrəsi ətrafında davam etdirildi. Nəmiş Həsənov ilk təşəbbüsü kimi danışdı dedi ki, artıq biz pirasoralılar iticimai birlik yaratmalı və onun ətrafında birlik şəhəri kəndin problemlərini həll etməli, xeyriyyəçilik etməliyik.



Hamı bu fikri bəyəndi. Pənah Hüseynov, Natiq Həsənov, Aşef Tarverdiyev, Elmən Səfərov təşəbbüs qrupuna rəhbərlik etdilər, digər məzuarlar da bu xeyirxah təşəbbüsü qoşuldular. 2022-ci ilin fevralında yığınaq keçirildi və Pirasora İctimai Birliyi yaradıldı.

Yeni yaradılmış birliyin ideyasını kənddə və kənarında yaşayan pirasoralılar - ziyalılar, ağsaqqallar, iş adamları, kəndin zəhmət adamları hamıya görək olan bu işi boyundurlar. Kəndə ilk növbədə yol çəkmək, mərkəzi darsıq küçəni genişləndirmək, səhirlərin xatirəsini əbəd kompleks ucaltmaq, 5 kilometrlik Pirasora - Divağac yolunu genişləndirib müasir görkəmə gətirmək, park və idman meydançası yaratmaq, digər xeyriyyə işlərini nəzərdə tutmuşdu.

Kənd əhəlinin rahatlığı, el-obanın rıfahı, gələcəyimizə naminə bu işə başlamışdıq. Şükürlər olsun ki, artıq arzumuz reallağı çevrilmişdir....

Növbəti dəfə Aşef Tarverdiyev, onun atası - təcürbəli müəllim, xeyirxah insan Hacı Xanverdi kişi ilə birlikdə



Pirasora kəndinə getdik. Divağac kəndindən üzüyuxarı qalxırıq. Avtomatımızın nəfəsi tənəşsə də heç bir narahatlıq hiss etmirik. Yol tikintisi davam edən oraziyə çatırıq.

Fədakar mexanizatorların gördüyü işi, yolda işləyən ustaları, fəhlələri, kəndin fəalları fotoaparatin yaddaşına köçürürük.

Xeyirxah insanlar onların əməyi ilə maraqlandığımızı görüb fərəh hissi keçirirler...
Yol tikintisində çalışan işçi irəcələri Qafar Musayev, Əlican Həsənov hər bir işə nəzarət edir, işin rəvan getməsinə çalışır. Bəhruz Məmmədov "KAMATSU" markalı texnika ilə daş qayaları soriştə xoş təcrübəni, "KAMAZ" markalı yükünüüzübsaldan maşını idarə edən Kazım Mirzəyev texnikanı mahaşetlə idarə edir, çapılmış qay-



muşdu, qışda buz bağladığından yollar nəqliyyat üçün təhlükə yaradırdı. Bir sözlə, planetimizin ən uzunmüxtəli səhəri Mahmud Eyvazovun vaxtılı yaşadığı kəndin sakitliyi rahat və təhlükəsiz yolun həsrətidir. İndi işə nəmzərə bəm-başqadır, təsvir elədiyimiz o bərhad yol

Müasir texniki tərəqqi nə qədər yüksək olsa da insan hələ də təbii fəlakətlərin qarşısında acizdir. Bu təbii fəlakətlərin dərindən ən qorxululu hər zaman zəlzələlərdir. Bununla bağlı bir sıra xarici mətbuata aid mənbələrdən bir sıra maraqlı faktları diqqətinizə çatdırmaq lazım gəlir. Beləliklə bəzi coğrafi tədqiqatlara və məlumatlara əsasən bir sıra dövrlərdə zəlzələlərin qaynağına, tutuşu, siyə-nək bəhşi və yaxı kimi bir-birindən fərqlənən heyvanların özlərini çox qaribə apardıqları barədə elmi qeydlər aparılıb. Məsəl üçün Çində, Yaponiyada, Birləşmiş Ştatlarda, Qvatemalada və İtaliyada heyvanların qaribə davranışına zəlzələdən bir həftə, bir neçə saat və hətta bir neçə dəqiqə qabaq təsadüf olunub.

Fərqli müşahidələrə görə deyil ki, zəlzələ ətrafında, toyuqlar hənə, donuzlar zəlzələyə girmək istəmirlər. Digər heyvanlardan isə -qara qorxmış haldaməhləşir və otlamayı dayandırır. Bütünitlər ağızağıza verib ulaşırlar. Saçınlar gıznədikləri yerlərdən çıxıb qorxmıdan otladıqları keçib-gedirlər. Naqqa bəhşi sudan kənara tullanırlar. Atlar kişniyir, uçunur və vəhşi kimi qaçır-sırlar.İlanlar qış yuxusuna gətirdiyi yuvalardan sürünüb çıxırlar.Son vaxtlar heyvanla-

Onlar zəlzələni əvvəlcədən hiss edirlər...

ın davranışından istifadə edərək təbii fəlakətləri qabaqcadan müəyyən etməyə maraqlanan rus alimləri məlumat verirlər ki, tıtrəyış və tufundan qabaq xərçənglər quruya çıxır, qarışqalar yurumturları yığıb kütləvi halda köçür, qırqovullar heyvəcanla qaçqıldışırlar. Daha sonra bir geofizik bildirir ki, ola bilsin, insan da təbii fəlakəti xəbər verən mexanizmə malikdir.1964-cü ildə, Alyaskada güclü zəlzələ baş verən illi, boz ayılar vaxtdan iki həftə tez qış yuxusundan oyanıbu topəlklərə tərəf qaçılıb.1975-ci ildə Kaliforniyanın Orவில் əyalətində, Sakramentodan səkkiz mi şimal-qərbdə Rixter şkalası ilə 6 bal gücündə zəlzələ baş verib.İki gün sonra burada olmuş bir müxbir zəlzələ zamanı və hadisəsini bir neçə həftə əvvəl ev heyvanlarının qeyri-normal davranışları haqqında eşidiyini şəbətöhdən heyvətlə gölib.

Lakin digər elmi təcürbələrə görə isə heyvanların öz həyatları boyunca güclü seysmik təsirələrə mörüz qala bilməsi ehtimalı real deyil.Ona görə donlarda zəlzələ siqnallarını aşkar etmək üçün xüsusi sistemlərin inkişaf etdiyinə demək çətindir. Güman ki, zəlzələ hadisəsinin xəbərçilərini heyvanlar ətraf mühitdə baş verən gəndəlik dəyişikliklər haqqında məlumat yığan hissiyyət detektorlarının vasitəsilə a-



kar edirlər.Bir Avropa alimi göstərir ki, bəzən donuzları da maqnit sahəsinə həssasdırqlar. Qışlar miqrasıya zamanı isitəməli fəslə göldü kimi, maqnit sahəsinə görə dö seçirlər. Son çöl tədqiqatları, birbaşa olmasa da, laboratoriyada tədqiqatların nəticələrini bir daha təsdiq edir. Aparılmış axtarışlardan birində gəccə miqrasıya edən səreç dəstəsindən olan qışlar izlənilmiş və on-

ların sömti itirmələri maqnit sahəsindəki pozulma ilə əlaqələndirilib.Tədqiqatçılar bildirirlər ki, maqnit sahəsində pozulma qışlara, ola bilsin, birbaşa deyil, yerin maqnit fəaliyyətinə görə dəyişən hava nümunələrinin vasitəsilə təsirlənir. Onlarınmən-

dirlər ki, qışlar bir neçə saniyənin içində əlaqəzətlikli elektromaqnit variasiyalarını aşkar edə və yerli elektromaqnit sahəsinin köməyi ilə sömti dəyişə bilərlər. Beləliklə, toplənmiş dəlillər göstərir ki, qışlar maqnit sahələrindəki kiçik dəyişmələri hiss etmək xüsusiyyətinə malikdirlər.

Yüksək peşəkərlər və tədqiqatçılıq aparılmış bir sıra təcürbələr göstərir ki, gərmə, kimyovi və mexaniki siqnallar olmadən da köpək və skat balıqları qumun altında gizlənmmiş kəmbələ bəhşim bioelektrik sahəyə osason aşkar edə bilirlər.

Nəticə etibarilə heyvanların çoxunun zəlzələləri müşahidət etmə müxtəlif xəbərçiləri fiziki hadisələrə həddindən artıq həssas olmaları fakt olaraq qəbul olunur.Amma konkret olaraq zəlzələlərin proqnozunu vermək üçün bundan necə istifadə etmək məsələsi hələ də öz həllini tapmayıb.

Hazırladı:
Bünyamin Bünyadzadə

İdris Şükürli Əməkdar jurnalist

Səhəbtəşdi:
Bünyamin Bünyadzadə

Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 24.07.2004-cü il tarixli 01 sayılı qərarı ilə mərhum Ağayev Urman Fəttah oğlunun adına verilmiş A N 057046 nömrəli 399 kv m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin plan-ölçü sənədləri itdiyi üçün etibarsız sayılır.

Qasimov Əli İkrəm oğlunun adına verilmiş Əfqanistan veteranı vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Hazırladı:
Bünyamin Bünyadzadə

İdris Şükürli Əməkdar jurnalist

Səhəbtəşdi:
Bünyamin Bünyadzadə

İnsanın mədəni dünyasının ən həssas qrupu olan insan psixologiyası üçün illərdir ki, alimlər bu sahə üzrə mütəxəssislər tərəfindən araşdırılır və öyrənilir. Yəni dəbiyyət təhsilində mədəniyyət əsasında insan psixologiyası haqqında danışacağıq. Məhz ilə bağlı sayıtmıza "Yeni Nəslə Psixoloji və Sosial və İctimai Dəstək" İctimai Birliyinin sədri, tanınmış psixoloq Üliyeva Murtozova müsahibə verir.

- Öncə sizi tanıyaq. Lütfən barənizdə bir az məlumat verəsiniz!
- Özümlə haqqında qısa olaraq onu deyə bilərəm ki, mən - Üliyeva Murtozova illərdir ki, psixoloq olaraq fəaliyyətdəyəm. Ümumi fəaliyyətim, Göyçay Bioloji Təbabət mərkəzi, daha sonra Gəncə Memorial Hospitalı və Ömür klinikası ilə bağlıdır.

- Bir psixoloq kimi ölkəmizdə psixi sağlamlıq vəziyyəti ilə bağlı mövqedə necə fəaliyyətdəsiniz?
- Ölkəmizdəki psixoloji durumla bağlı deyə bilərəm ki, bu problemlər uzun illər əvvəllər də olub. Yeni psixoloji gərginliklər, əsəb, stress hər zaman yaşanıb. Bu gün cəmiyyətimizdə psixoloji durum əvvəlki kimidir deyə bilərik. Lakin pandemiyadan sonrakı dövrdə nisbətən insanlarda nisbətən aqressiya və digərlikləri etibar etmək hislərinin əksikliyi yəsanır. İnsanlarımız sadəcə nisbətən bir az gərginliklər müşahidə edilir. Təbii ki, nə qədər insan varsa o qədər o psixi problemlər qəçılmazdır.

Həyatımızın sıxıntılarının rəğmən yaşadığımız depressiyalar da təbii. Bundan başqa şəxsiyyət pozuntularına da diqqət olmaşq. Sadəcə bunların psixologiya anlayışı fərqlidir. Bu əlmən bizo yandırdığı xirdalıqlar var. Biz illər əvvəl bu tarixi xostetliklərə nevroloqlara və ya nevroptoloqlara müraciət etmişik. Və onları yazdıqı dərmanlarla və müalicələrlə də kifayətlənmişik. Lakin illər sonra bu əlm təkmilləşdikcə, bu əlm öz morfologiyasını ortaya qoyduqdan sonra sübut oldu ki, bir çox xəstəliklərin qarəsi və həlli psixologiyadır. Və bu sahədə mütəxəssislər də srf psixoloqlardır. Məlumdur ki, psixologiya insanın ruh aləminə öyrənməkdir. İnsan rıhsal dünyasını, düşüncələrini, fikirlərini daha çox daxili və xarici dünyası arasındakı bağları öyrənir. Bəzən dilimizə gətirə bilmədiyimiz haqıqları da məhz psixologiya əlmə ilə öyrənmək mümkündür. Bir şeyi unutmamalıyıq ki, insanda baş verən

"Sabri və təmkinli şüurları elə formalaşdırılmış ki..."



bütün fiziki və mədəni problemlərin həminlərin kökü psixoloji pozuntulardan başlanır.

- Təcürbənizə əsaslanaraq söyləyə bilərsiniz ki, psixi xəstəliklərə daha çox kimsələr düşür olub? Burada üstünlük fərqi olaraq kişilər yaxud qadınlar çoxluq təşkil edir?
- Məsələyə cinslə və gender cəhətdən baxsaq tam olaraq belə göstərici və ya statistik məlumat demək çətindir. Müəyyən bir pozuntular var. Məsələn paranoit adlı şəxsiyyət pozuntusu daha çox kişilərdə rast gəlinir. Anti - sosial şəxsiyyət pozuntusu deyilən xəstəlik də yəni də daha çox kişilərdə müşahidə edilir. Obsessiv və kompulsiv pozuntular isə qadınlarda çox olur. Bu adətən qorxu ilə bağlıdır. Məsələn şizofreniyanın pozuntusu da xanımlarda daha çox olur. Yəni insanları qorxu və fəbiyadan əziyyət çəkməsi bəzən bərabərlik səviyyəsi olur. Hafizinin itması ilə bağlı psixi pozuntular da həmişə kişilərdə həmişə müşahidə olunur. Hər bir psixi pozuntunun öz kriteriyalarına görə qadın və kişidə özünəoxas təsirləri var. Bunu konkret olaraq göstərici şəklində demək olmaz. Lakin bu gün cinslə psixi problemlər ildırım sürətilə artmaqdadır. Məhz bu problemlər yəni də kişilərdə daha çox olur növbəti qadınlarda. Amma son müşahidələrə görə göstərir ki, bu məsələdə qadınlarla kişilərin cinslə pozuntularına bağlı eyni statistik göstəricilərə malikdirlər. Beləliklə bu göstəricilər çox dinamikdir və tez dəyişəndir.

- Bəzi valideynlər hələ də uşaqları döymək kimi təbii üsullardan istifadə edirlər. Bu nə qədər düzgündür?
- Uşaqların valideynlər tərəfindən döyülməsi qəti yolverilməzdir. Bəzən misal çəkərlər ki, keçmişdə bəbəblərimiz uşaqları tənbeh de ediblər, hətta döyüblər də. Amma nəzərə almalyıq ki, artıq zaman dəyişib və müasir cəmiyyət tamamilə dəyişib. İndi insanlar, uşaqlara yanamaşma metodunu çox fərqlidir. Keçmiş nəsilin düşüncələri ilə bizim düşüncələrimiz tərsimənəşib təşkil edir. Biz uşaqlarımızı döyməklə, onlara aramızda sədd yarırdıq. Beləliklə də uşağın yaşadığı problemləri bizdən gizlətməsinə gətirib çıxara bilər. Və uşağın problemini həll etmək üçün başqa adamlarla bəhşiməsinə sərəat yaratmış oluruq. Bu çox həssas məsələdir və valideynlər çox diqqətli olmalıdırlar. Valideynlər dostluq bağları olmalıdırlar. Onlar arasında körpülər yammalıdır. Çünki biz uşaqlarımızın təfəkküründə nələrin olduğunu bilmirik. Valideynlər buna görə də uşaqlarına yəterincə sevgi və qayğı göstərməlidirlər ki, sonucda uşaqlar mədəniyyətlərə qatılmaşın. Mütləqdir ki, valideynlər sevgiləri uşaqlarına hiss etdirməlidirlər. Uşaqlar düşünməlidirlər ki, həttə hər etdiyim səhvləmə atam və anam mənim yanındadır.

- Artan psixoloji problemlərə paralel psixoloqlara və psixiatrlara olan ehtiyac da durmadan artır. İnsanlar peşəkar psixoloq seçməkdə necə etməlidirlər?
- Problemlər əslində artır. Amma xoşdur ki, insanlar psixoloqlara daha çox üz tutmağa başlayıblar. Ümid yeri kimi psixoloq yanama gətirmələri çox yaxşıdır. Sadəcə burada düzgün seçim etmək önməlidir. Əsas problem pasiyentlərin yaşadığı təməl problemlərdir. Bunu psixoloq mütləq bilməlidir. Bunu məşqət problemlərindən, boşnama və işsizlikdən qaynaqlana bilər. Problemlərin səbəbləri də bəzən çoxəldir. Əməli pasiyent psixoloq gəvünərsə və onun bacarığında inamırsə bəzən omlağın mərkəzində davam etdirir. Oks halda bu mümkün deyil. Pasiyentlərin bir çoxunda şəxsiyyət pozuntularını aşkarlamışsa fiziki çəvrədə terapiyada müalicələr uğursuzdursa, psixoloji seanslarda müalicəyə əldə edilə bilər təbii ki, pasiyent seansları dayandırdırsa daha peşəkara müraciət etmək onun haqqdır. Bəzi bir haqıq hələ də psixoloq məxsusdur. Əgər pasiyent təbə olmasın çəkinirsə və psixoloq dnləməkdən imtina edirsə psixoloq da onu başqa mütəxəssisə yönləndirməyə haqlıdır. Bu qarşılıqlı formada olur.

- Üliyeva xanım, hər hansısa bir probleminiz yaranan zaman özünü necə psixoloq kimi yanaş bilərsiniz?
- Təbii ki, yaşadığım sıxıntılardan dolayı problemlərimi hər zaman özüm həll etməyə çalışmışam. Lakin bəzən baxmayaraq mənim dəyər verdikəm çox hörmətli psixoloq həmkarları var. Onlardan rəfiqlik etdiklərim də var iş həmkarlarıdır ki, bir dəfə qeyd etdim ki, mən hər zaman problemlərimi özümə gəvünərək özüm həll etməyə üstünlük verirəm. Söyüqanlı olmağı bacarıram. Hətta global problemlərə belə basit problemlər kimi yanaşmağa da özümdə güc tapmışam. Sabri və təmkinli şüurları elə formalaşdırılmış ki, düşüncələri ki, kimsə mənim kimi problem həll edə bilsin. Hesab edirəm ki, hər hansıdır çətinlikdən qışıb insan özü çıxmaya bacarmalıdır. İnsan böyük bir qüvvədir . Təbii ki, yəter ki, bunun üçün istək olsun.

-Səndə gələcək planlarınız və cəmiyyətimizə nələrdəmək istərdiniz?